

**QULAMRZA SƏBRİ TƏBRİZİ**

# **SAHİLSİZ DƏNİZ**

Bakı-2009

Q-82

Az

Tərtib edəni,  
nəşrə hazırlayanı və redaktoru:

**Vaqif Sultanlı**  
*filologiya elmləri doktoru, professor*

**Qulamrza Səbri Təbrizi.**  
Sahilsiz dəniz, Bakı, Turan evi, 2009, 240 səh.

Böyük Britaniyanın Edinburq Universitetinin profesoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri Qulamrza Səbri Təbrizinin oxuculara təqdim olunan bu kitabına müəllifin son illərdə yazdığı şeirləri toplanmışdır.

Q  $\frac{4702060200}{113-2009}$  10

© Qulamrza Səbri Təbrizi,  
2009

## ŞAIR QULAMRZA SƏBRİ TƏBRİZİYƏ AÇIQ MƏKTUB

Əziz qardaşım, sənın mənə göndərdiyin çapdan təzə çıxmış "Səssiz haray" kitabını aldım, sevindim. Neçə illərdən bəri kitablarınla qəlbimdə oyatdığın sevincə biri də əlavə oldu, bu da sənın adı çəkilən kitabınla səni sevə-sevə oxuyan oxucularına bəxş etdiyın səssiz harayın oldu.

Qardaşım Səbri, mən səni tanıyandan (düzünü deyim, bu tanışlığımızın tarixi, ili, günü yadımda deyil. Mənə elə gəlir ki, biz bu dünyaya bir anadan eyni gündə gəlmişik) mənım qəlbimdəki bir ocağı daha da alovlandırdın, o da Vətən həsrətidir. Əvvəllər bu ocaq xısnıxısnı yanırıdı, sən bu yanğıya birini də əlavə etdin, qoşalaşdı. Böyük Türk şairi Nazim Hikmət demişdir: «Sən yanmasan, mən yanmasam, o yanmasa, necə çıxar qaralıqlar aydınlığa». Sən yaxşı bilirsən, tarixdə azadlıq üçün, Vətən üçün, millət üçün yananlar, həyatını qurban verənlər az olmamışdır. Bu, bizim taleyimiz, tariximizdir.

Əzizim Səbri, yəqin yadımdadır biz ilk dəfə Bakıda Azərbaycan Yazıçılar Birliyində hörmətli Anarın iş otağında görüşdük. Sən o görüşdə Londondan, gəlişindən, məqsədindən danışarkən dedin: «Mən çoxdan idi Bakını, Azərbaycanın bu gözəl şəhərini görmək arzusunda idim. Şükürlər olsun ki, arzuma çatdım, həm Bakını, həm də doğma qardaşlarımı gördüm».

Sonra görüşün axırında ana dilində yazdığın bir neçə şerini də oxudun. Bu, sənın Bakı ilə ilk tanışlığın idi. Bu görüşdən sonra Bakı sənə Təbriz kimi doğma və əziz oldu, bu doğmalığ səni Avropanın soyuq dünyasından Bakıya gətirdi.

Şair dostum Səbri, sənınlə bu ilk görüşümüz mənə, əvvəl əsərlərindən tanıdığım cənublu şair qardaşlarımızdan

ikisini xatırlatdı. Onlardan biri böyük yazıçı Sadiq Hidayətdir. Bu dahi insan vətəndə gördüyü dözülməz həyat tərzini «Avara itlər» adlı əsərində ifşa və tənqid etdiyinə görə vətəndən getməyə məcbur olmuş, ömrünün axırına qədər vətən həsrəti ilə Parisdə ehtiyac içində yaşamışdır. Mən o böyük sənətkarın ölümünə həsr etdiyim şeirimdə yazmışdım:

Yazıq Sadiq Hidayət,  
Halına yandığın millət  
Vətəndə qədrini bilmədi,  
Həyat üzünə gülmədi.  
Başına bəla oldu  
«Avara itlər» hekayətin.  
Niyə bilmədin,  
Avamı qandırmaq çətinidir, çətin!  
Getdin qürbətə - bəlkə səni duyan ola,  
Dərdini qanan ola.  
Parisdə «qayğ» göstərdilər,  
«Hörmət» də, «məhəbbət» də.  
Ancaq bilmədim nədən  
Yaşaya bilmədin qürbətdə...

İkinci şəxs əvvəllər Tehrandə, sonra ömrünün sonuna kimi Avropada yaşayan böyük şair, təbrizli Həmid Nitqi idi. Onunla əvvəl «Varlıq» jurnalında çap etdirdiyi şeir və ədəbi məqalələri ilə, sonra Bakıda dahi şairimiz Füzulinin 400 illik yubileyi zamanı tanış oldum. Yubileyə hələ bir neçə gün qalmış Bakıya dünyadan qonaqlar gəlirdi. Mən o zaman Yazıçılar Birliyində işləyirdim. Bir gün katibə qonaqlardan məni görmək istəyən bir nəfəri otağıma gətirdi. Ağsaçlı, gözü eynəkli, alçaq boylu nurani şəxs ilk baxışda məndə çox yaxşı təsir oyatdı. Bu, əslən təbrizli,

əvvəllər Tehrandə, indi Londonda yaşayan Azərbaycanın böyük oğlu şair-alim Həmid Nitqi idi. Qiyabi tanışlığımız Bakıda əyani olanda buna hər ikimiz sevindik. O mənə dedi: «Sizi şeirlərinizdən tanıyırdım, özünüzü görmək arzumu bu gün mənə qismət olduğu üçün çox xoşbəxtəm». Mən də onu Bakıda görməyimdən şad olduğumu söylədim.

Həmid Nitqi Füzuliyə həsr olunmuş bayramda böyük bir alim kimi dərin mənalı, gözəl bir çıxış etdi. Mən onu təyyarə meydanında Londona yola salanda əlimi əlində saxlayıb dedi: «Mən bu tezliklə Bakıdan və səndən ayrılmaq istəməzdim, indi bu ayrılıq zamanı bir xahişim var, istəyirəm gələn il Novruz bayramından sonra baharın güllü-çiçəkli günlərində Təbrizdə görüşək. Lilabaya, Yanar dağdakı çəmənliyə gedək, kürəyimizi Vətən torpağına söykəyib Vətən günəşinin mehriban şüaları altında canımızdan dumanlı Avropanın ruhumuzu donduran soyuqları çıxsın, bir neçə gün özümüz-özümüzlə qayıdaq». Qərarlaşdıq... ayrılanda hər ikimiz «Vətəndə - Təbrizdə görüşənə qədər» dedik.

Beləcə ayrıldım...  
Şair qardaşım,  
Məsləkdaşım Həmid Nitqidən.  
İl ötdü, bahar gəldi,  
Ancaq Həmid gəlmədi...  
Bir gün ölüm xəbəri gəldi Təbrizə,  
Bu xəbər dağ çəkdi sinəmizə...  
Təbrizdə bir görüş yerimiz qaldı,  
Bir də əli əsalı, gözü eynəkli  
Bir şairin məzarı,  
Bir də qəbri üstünə qoyulacaq heykəli...  
Bir də o məzara səpiləcək  
Ətirli lalə, yasəmən, nərgiz.

O günü mən görməsəm də,  
Görəcək Vətənimiz Təbriz...

Qardaşım Qulamrza Səbri, xalqımızın Vətən həsrətli şair oğlunun bu vaxtsız ölümü sinəmizə bir dağ çəkdi, Vətəni görmək ümidim yenidən gələcək illərə qaldı... İndi sənə demək istəyirəm: Gəl gedək Təbrizə, Lilabanın, Yanar dağın çəmənliklərində hələ baharın gülləri, çiçəkləri solmamış günəşin şəfəqləri altında buxarlanan torpaqdan cənnət ətri gəlir. Gedək ruhumuz təzələnsin, Vətən torpağı, Vətən günəşi həsrətli illərin acısını, ağrısını canımızdan çıxartsın, uzun illərin ayrılığına son qoyaq.

Yadımdadır, deyərdin: «Şeir yazmaqda məqsədim heç də şair kimi tanınmaq olmayıb. Sadəcə qəlbimin ağrı və iztirablarını heç kimə izhar edə bilmədiyim hissələrimi şeirə köçürmək istəmişəm».

Əziz qardaşım, şairin ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də Vətən torpağındadır. Vətəndən uzaq düşən adam budağından qopmuş sarı yarpaq kimidir. Başsız küləklər onu qabağına qatıb hara istəsə apara bilər. «Mühacir nə qədər qürbət çörəyi yesə də, ancaq Vətən havası ilə yaşayır» - bunu da sən demisən, gözəl demisən. Mən ömrümün bu yorğun çağında, günəşimin üfüqdən aşacağı bu günlərdə Vətəni son dəfə bir də görmək ümidiylə yaşayıram. Sən yaxşı demisən: «Mən Vətəndən ayrıldım, amma Vətən məndən ayrılmadı». Bu ağrı bəşəri bir ağrıdır, ancaq bu ağrını yaşayanlar bilər. Sən bu ağrını yaşamısan, elə buna görə də sonuncu kitabının adını «Səssiz haray» qoymusan, gözəl addır. Zəmanə ilə üz-üzə duran, onun bütün dözülməz ağrı-acılarına sinə gərən bir şair qəlbinin harayıdır sənin bu kitabın.

«Səssiz haray» kitabını iki dəfə oxudum. Kitabda nəzərimi ilk cəlb edən şeirlərin ən böyüyü bir səhifədə qurtarır (hələ kitabda 4, 8, 10 misralı şeirlər də var). Dostum, səni düşündürən, yazmağa ilham verən, bəlkə daha çox kədərləndirən hadisəni öz oxucuna bu misralarda çatdırmaq istəmişən, buna da nail olmusan. Bu şeirlərdə deyilənlər sənin xalqına, Vətəninə demək istədiklərinin, fikirlərinin hələ hamısı deyil. Oxucuların səndən belə şeirləri çox gözləyir. Çünki sənin şeirlərin şair ürəyinin inikasıdır. Burada (şeirdə) fikrin yığcam, misralar aydın və təsirlidir.

Əziz qardaşım, mənim sənə göndərdiyim bu açıq məktubda məqsədim kitabındakı şeirlərini təhlil etmək deyil. İndi mən ömrümün elə günlərini yaşayıram ki, ömür günəşim artıq zirvədədir, nə vaxt o zirvədən aşağıya düşəcəyimi kimsə deyə bilməz. Qardaşım Səbri, sən yaxşı bilirsən ki, bu yaşda insan Vətəndən ayrı düşəndə, qürbətdə olanda tükənir səbri. Bir mərhəm, bir həmdəm istəyir qəlbinə ona açsın. Bir günəşli aləm istəyir əridə bilsin içində hopmuş hicran buzunu. Qürbət yaman olur - insan tək olanda, hisslər kövrək olanda. Hər sözdə, hər baxışda mənə axtarırsan. Nə etmək olar, başqadır insanın mayası, başqa bir aləmdir qürbət dünyası. Hərə bir kök üstə köklənib hamıdan mərhəmət, hörmət umma, bacarsan yaşa özün kimi inamla, ümidlə yaşa.

Qardaşım Səbri, nə yaxşı ki, həyatda gecələr var, yuxular var, yuxuda insan Vətənə dönə bilər. Ancaq bilirəm qürbətdə görülən yuxular bir gün həqiqət olacaq, qürbət xatirələr aləmində qalacaq. O zaman daha yuxu görməyəcəyik, Vətənə yuxularda dönəcəyik. O gün sən də, mən də əbədilik qalacağıq Vətəndə.

Əzizim, qardaşım, həmvətənim Qulamrza Səbri Təbrizi, nə qədər əlində qələm, qəlbində ilham var, yaz-yarat. Bunu bizdən qabaqkılar deyib: «Deyilən söz yadigardır».

Hörmətlə,  
**Balaş Azəroğlu**  
22 aprel 2009-cu il



## ÖN SÖZ

Bu sözləri Azərbaycanın görkəmli şairi, qardaşım Balaş Azəroğlunun mənə ünvanlanmış açıq məktubunun təsirilə yazıram.

Hər kəsə bəllidir ki, dünyada insanın çox gizli, kimsə ilə bölüşə bilmədiyi dərdləri var. Elə dərdlər ki, istəsən də deyə bilməzsən, çünki o dərdlər sözlərə, kəlmələrə sığmaz.

Onlardan biri – insanı gəncliyində, hətta qocalığında yaxın, istəklə doğmalarından, torpağından, xatirələrindən uzaqlaşdırmaq və başqa ölkələrə sürgün etməkdir. Mən kiçik yaşlarımda eşidəndə ki, filan yazarı, yaxud siyasi xadimi filan şəhərə sürgün ediblər, ya vətənidən dıışıya salıblar, bu hadisənin əsl mənasını anlamırdım. Elə bilirdim ki, insan haraya sürgün olunsə, özünü birtəhər dolandıracaq və burada faciəvi bir şey yoxdur. Ancaq elə ki, qürbətın zəhərli şərbətini içdim, onda məsələnin mahiyyəti bütün çıpaqlığı ilə mənə aydın oldu. Anladım ki, elə dərdlər var ki, onu kimsə ilə bölüşmək olmaz. Hətta o dərdləri dağlara qalxaraq göylərə hayqırasən, yaxud başını quyuya salıb yerin dərinliklərinə bəyan edəsən, yenə də adama sakitlik gətirməz. Yalnız dərddin o zaman azalar ki, onu bölüşməyə sirdaşın ola, hiss edəsən ki, səni bir az da olsa, anlayan var.

Qardaşım Balaş Azəroğlunun açıq məktubunu oxuyandan sonra bu haləti özümdə hiss etdim ki, insanın dərddini söyləyə biləcəyi sirdaşı varmıış.

Gördüm ki, mənim içərimi illərlə yandıran dərdlərə fəqət yuxularda çarə edə bilmişəm. Qardaşım Balaş Azəroğlu da həmin yuxuları görüb, həmin həsrətlərlə yaşayıb.

İkinci dərd ki, heç kəsə demək olmaz, heç bir kəlməyə, sözə sığmaz, bu, bir ananın cavan oğlu, ya qızının

edam olunması və övladının ölüm xəbərini cəlladların gətirməsidir. Onda bilmirsən, sel kimi yaş tökən, ya qəzəbdən, nifrətdən göz yaşları quruyan analara təsəlli verəsən, yaxud ağzını yandıran dilinlə susub dayanasan. Bundan daha dəhşətli odur ki, şəhid cavanların güllə pulunu valideynlərindən istəyələr. Yəni, sənə deyələr ki, oğlunu öldürmüşük, güllənin pulunu verməlisən.

Adı İran olan ölkədə eşitdiyim, gördüyüm cinayətləri bir-bir yazmağa mənim ürəyim tab gətirmir. İllərlə bu cinayətləri eşidəndə gecələr yata bilməmişəm, yuxularım çəkilib. Ancaq etiraf edim ki, övlad itkisinə qədər mən şəhid ata-analarının ürək yanğısını bu dərinlikdə anlamırdım.

Tale elə gətirdi ki, qızım Leyla 1999-cu ildə, oğlum Camal da on il sonra – 2009-cu ildə dünyadan getdi. Mən övladlarımın ölümünü minlərlə ailələri vətəndən sürgün edən, ata-atanaları balalarından uzaq salan o cəlladların hesabına yazıram. Çünki uşaqlarım da mənimlə birlikdə qürbət oduna yanılar, mənim vətən həsrətimə qovrulublar. Eşidəndə ki, Səməd Behrəngi Arazda boğulub, Behruz Dehqani işgəncə altında dünyasını dəyişib, Qulamhüseyn Saedinin qüssədən ürəyi partlayıb və başqa yüzlərlə insan vəhşicəsinə öldürülüb, onlar narahat olurdular. Leyla, Camal, o biri uşaqlar, hətta həyat yoldaşım mənim yuxusuz gecələrimin, nalə və fəryadlarımın şahidi olublar.

Qardaşım Balaş Azəroğlu doğru deyir: «Şairin ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də Vətən torpağındadır. Vətəndən uzaq düşən adam budağından qopmuş sarı yarpaq kimidir». Nə yazıqlar ki, Vətəndə, anamın-atamın, dostlarımın, qohum-qrabamın, millətimin əhatəsində yaşamaq mənə nəsib

olmadı. Bir ömür qürbətın ağrıları içərisində qovruldu və indi də bu əzabın içərisindəyəm.

Dərdlərimdən qaçmaq üçün yalnız şeirə, yaradıcılığa pənah gətirdim. Qaranlıq gecələrdə mənim yar-yoldaşım bir kağız, bir də qələm oldu. Əvvəllər heç düşünməzdim ki, bir zaman şeir yazacağam və mənə şair kimi xitab edəcəklər. Amma içəri dərdlərim məni şair elədi – yalnız bir dildə – şeir dilində bir az dərdlərimi bəyan edə bildim.

Tarixin çərxi  
şairlərin  
haqq səsiyən fırlanır,  
Şairlərin səsi batırılarda  
tarix dayanır.  
Silkələyir zamanı,  
yıxır səltənətləri,  
Bir şairin  
haqq səsi.  
Şairlərdir uçuran  
dünya deyilən qəfəsi.

«Həsrət»dən başladım, sonra «Mənim iki dünyam», «Fikir dalğaları», «Həyat fəlsəfəsi», «Sönməz ocaq», «Qürbət harayı», «Xudafətin» və nəhayət «Səssiz haray» kitablarım nəşr olundu. Ancaq gözləmədim mənə kitab sərgisi düzənləsinlər, təqdimat mərasimi və başqa tədbirlər keçirsinlər. Heç kitablarım çıxanda başqalarına xəbər vermədim. Çünki bunlar mənim səssiz haraylarım idi. O haraylar ki, hər adam eşidə bilməz, duyub anlaya bilməz. Yalnız Balas Azəroğlu kimi Vətən həsrətilə yananlar anlaya bilər.

«Səssiz haray» kitabı mənim yaradıcılığımda yeni bir mərhələ idi. Bilirdim ki, mənim səsim diktator cəlladların

qorxusundan xalqın qulağına yetişməyəcək bu tezlikdə. Ancaq özümə vacib bildim ki, şeir surətində bu həqiqət toxumlarını, mübarizə fəlsəfəsini xalqımın içinə səpim. O ümidlə ki, səssiz haray bir gün güclü haraya, inqilabi və milli hərəkata çevriləcəkdir. Çünki inanıram ki, tarix bir canlı hərəkətdir, dərldə, qanla, insanların zəhmətilə rişə tutar, böyüyər. Və bir zaman o qədər güclü olar ki, bu selin qabağını tutmaq olmaz, sahillər də saxlaya bilməz. Hələ neçə illər qabaq yazmışdım:

Dalğalar  
coşqun fikirlər kimi  
kükreyir,  
Ordu kimi, qoşun kimi  
gəlir düşmən üstünə.  
Dalğalar diri, canlı,  
sahil ölü, hərəkətsiz.  
Dalğalar haylı-haraylı,  
sahil səssiz.  
Sahil dalğaları istəmir,  
Necə ki, duran tarix  
İstəmir görən gözləri,  
düşünən beyinləri.

Bu fikirlər mənim «Sahilsiz dəniz» kitabımın yaranmasına səbəb oldu. Artıq gördüm ki, milli hərəkət, milli inqilab ayaq tutub. Bu hərəkət cılız, qaniçən, riyakar hakimiyyəti, molla rejimini qorxuya salıb. Görürəm ki, milli hərəkətin dalğaları qabağında sahillər yığılır, suya qarışır, məhv olurlar. Və bu halətə Azərbaycan gəncliyi cəşn tutur və açılan səhərdən, doğulan inqilab öv-ladlarından xəbər verirlər.

**Qulamrza Səbri Təbrizi**  
8 may 2009

## **BİR GÜN**

Bir gün qonaq gəldi evimizə,  
Qızlardan birini  
          süd bacıma bənzətdim.  
Oğlanlardan biri isə  
Qardaşım İsmayıl idi elə bil.  
Həm sevindim,  
          həm qüssələndim.  
İkisini də qucaqladım.  
İtirdiklərimi tapdım elə bil.

*03.11.2008, Bakı*

## ZİYALİ İŞİĞİ

Lütfizadə gəldi Bakıya,  
Doğma Vətəninə.  
Onu qarşılayanlar  
Yüzlərlə, minlərləydi.  
Bir həyəcan yayıldı şəhərə.  
Onda öz-özümə dedim:  
«Nə gözəldir ziyalı olmaq,  
Öz ziyanı millətində yaymaq».  
Millətimiz azad olsaydı,  
Nə qədər  
    belə ziyalılar yetirərdi.

*15.11.2008, Bakı*

## MƏSUM NƏSİLLƏR

Heç bir həkim,  
heç bir dərman –  
Çıxara bilməyəcək bu təəssüratı,  
Bu məsum uşaqların beyinlərindən.  
Ya evlənməyəsən,  
Ya uşağı beşikdə boğasan.  
İştirak etməyəsən  
bu cinayətdə.

*15.11.2008, Bakı*



## SƏHƏR AÇILIR

Səhər açılır,  
Gecələrin qaranlığı  
                    çəkilir gözlərimdən.  
Bunu görəndə sanki  
Mən doğuluram yenidən.  
Gecə ilə gündüz arasında –  
Biz ləzhələr var ki,  
Onlarda sirlər yatır.  
Görmüşəm bu ləzhələri  
Londonda, Bakıda, Edinburqda.  
İnsanlar görür bu ləzhələri,  
Amma heç kəs kəşf etmir  
                    onları özündə.  
Mən uzaqlaşırım bu ləzhələrdən.  
Amma onlar əbədi yaşayır təbiətdə,  
Bir də insan həyatında.

*16.11.2008, Bakı*

## SEVGİ AXAN GÖZLƏR

Xatırımdıdır səni –  
Görəndə ay işığında.  
Ay işığı çıraq kimi  
İşıq salmışdı  
    həyətinizin hər guşəsinə.  
Titrəyirdi ürəyim,  
Şikardan qorxan quş kimi.  
– Yatıbımı atan, anan? - sordum.  
– Onlar qalmaz bu zamana,  
    qorxma, - dedin.  
– Məgər qorxmursan,  
    görərlər bizi?  
– Sevgisi olan gərək,  
Düşünməyə bu fikirləri, - söylədin.  
İllər keçsə də,  
Unuda bilmirəm –  
Ay işığının yaratdığı  
O ilahi mənzərəni.  
Sənin sevgi axan gözlərini.

*16.11.2008, Bakı*

## TƏBRİZİ TƏRK EDƏNDƏ

Təbrizi tərک edirdim  
Səhər tezdən, avtobus dolmuşdu.  
Vaxt yox idi görüşməyə  
bir anlıq.  
Gördüm bir kişi əlində  
gətirib bir boxça:  
«Xanım verib bunları  
yetirəm sizə».  
Utandım açam boxçanı  
dostların önündə,  
Mindik avtobusa,  
düşdük yola.  
Təbrizdən çıxanda  
açdım boxçanı  
Gördüm doludu çiçəklərlə,  
əl işlərilə,  
Bir məktub da qoyulub,  
«Mən gələ bilmədim,  
yolladım qızıl gülləri sənə».  
Hələ də xatirimdədir o anlar  
Təbrizi tərک edəndə.

*16.11.2008, Bakı*

## ƏBƏDİ SUAL

Bacımın on beş yaşı vardı  
                            ərə gedəndə,  
İstəmirdi məktəbi tərk edib ərə getsin.  
Xatirimdədir –  
Məcbur etdilər  
İstəmədiyi evliliyə.  
Toy oldu, zaman keçdi,  
Ana, sonra da nənə oldu.  
Amma oxumaq arzusu  
                            çıxmadı ürəyindən.  
«Niyə qoymadıız,  
Təhsilimi davam etdirəm.  
İndi özümü acız  
                            hiss edirəm».  
Həmişə qaldı bu sual  
Gözəl bacımın başında.

*16.11.2008, Bakı*

## İNSAN SEVGİSİ

Sorurlar məndən –  
Nə üçün qaldırırsan,  
                  insanı göylərə?  
Bu qədər qiymət  
                  verirsən ona?  
Məgər Qərbdə Buşlar,  
Şərqdə qan tökən diktatorlar.  
İnsan deyillərmi?  
– Xeyr, xeyr insan deyil onlar.  
Çünki qan tökən, insan olmaz.  
İnsan qanı tökənlər,  
İnsanı dustaq edənlər.  
Anaları ağlar,  
                  balaları yetim qoyanlar.  
Hər şeyi pulda görənlər,  
Zülm edənlər  
Düşüblər insan məqamından  
                  şeytan məqamına.  
Yenə də təkrar edirəm,  
Tanrı insandan qiymətli  
Heç nə yaratmayıb yer üzündə.  
Əgər varsa bu dünyada  
                  ilahi sevgi,  
O da yalnız insanlardadı.

*16.11.2008, Bakı*

## **DOLU SEVDA**

Mən qaçıram,  
Yalançı sevdalardan.  
Qadın sevgisi,  
    pul sevgisi,  
        məqam sevgisi  
Boş duyğulardır,  
Amma sevgi ailəyə,  
Anaya, uşaqlara  
Nəhayət millətə, Vətənə.  
Doğru, dolu sevdadır.

*16.11.2008, Bakı*

## TƏƏSSÜFLƏR

Təəssüf edirəm –  
Deməliyəm bu həqiqəti.  
Dünya günbəgün,  
    ilbəl cılızlaşır,  
Alçalır nəzərimdə.  
İnsanlıq yaddan çıxır,  
Pul, sərvət tutur onun yerini,  
Adamların gözləri aç olur.  
Ürəkləri yığışır –  
Bir ovuc ət olur.  
Unudulur sahilsiz dənizlər.  
Uca dağlar, göydə uçan quşlar.  
Uşaqların təbəssümü  
Dünya cılızlığa doğru gedir,  
Təəssüflər...

*16.11.2008, Bakı*

## ARZU EDİRƏM

Amerikada –  
Qara dərili Obamanın  
Prezident olmasına  
    çox sevindim.  
Çünki milyonlarla  
Səssiz insanların səsidir.  
Əsrlərdən qalmış  
    arzuların mənasıdır.  
Qaranlıq dünyanın  
    doğan günəşidir.  
Bu da azadlığın,  
    hürriyyətin meyvəsidir.  
Arzu edirəm bu meyvədən  
Güney Azərbaycanıma.

*5.11.2008, Bakı*



## DÜŞKÜNLÜK

– Sərvətin, pulun nə zərəri var,  
Sorurlar tələbələrə məndən?  
Nə üçün tənqid edirsiniz,  
Pulu, sərvəti sevənləri?  
– Yox belə deyil, -  
Mən cavab verirəm.  
Pul, sərvət lazımdı –  
Hər millətə hava kimi, su kimi  
Pulsuz, sərvətsiz  
Rifah gəlməz cəmiyyətə.  
Mən tənqid edirəm –  
o pulu, sərvəti ki,  
Yığışsın fərdlərin əlində.  
Onlar cənnət yaratsınlar,  
Xalqı yandıran, yaxan  
Kasıblığın üstündə.

*16.11.2008, Bakı*

## **BİR TANIŞIM VARDI**

Bir inşaatçı tanışım vardı  
Gəlirdi ofsimə hərdən,  
Söyləyirdi fikirlərin bu surətdə:  
– Əgər olsaydım diaspor başçısı,  
Yaradardım dünyanın hər yerində  
«Azərbaycan evi».  
Eşitdim bu sözləri dəfələrlə.  
O bir gün seçildi təşkilata,  
Rəhbər oldu –  
Bir ölkənin təmsilçiliyinə,  
Söz verdi ki, maaş versin  
                    çalışan gənclərə  
Verdi bir ay iki nəfərin maaşını.  
İkinci ay gəldi  
Əllərin ovuşdura-ovuşdura:  
– Vallah verə bilmirəm  
                    pulu daha.  
Çünki zəbt ediblər  
Təzə tikilmiş binalarımı.  
Mənsə: – Afərin dedim,  
Bu tanışımın «vətən sevgisinə».

*16.11.2008, Bakı*

## MƏN FƏXR EDİRƏM

Mən fəxr edirəm –  
Azərbaycan anaları ilə.  
Bir qadın söyləyirdi:  
– Öyrənmişəm təcrübəni anamdan.  
Atam cavanlıqda  
                  atmışdı anamı.  
Ancaq anam bizi qoyub getmədi,  
                  başqa bir kişiylə.  
Çünki anam anlayırdı,  
Nə qədər ruhi boşluq yaradar  
                  bu əməli uşaqlarda.  
Mən fəxr edirəm,  
Vəfalı, mehriban  
Azərbaycan analarıyla.

*16.11.2008, Bakı*

## **BƏZİ EVLƏRDƏ**

Bəzi evlərdə qız doğulanda,  
Qəm-qüssə tutar ailəni.  
Təəssüf edirəm bu halətə,  
Əksinə, sevinirəm –  
Qız uşağının doğulmasına.  
Qızlar nur gətirir,  
                  məhəbbət gətirir, ailəyə.  
Yalnız bəzilərinin  
                  acı xatirəsi,  
Keçibdir özlərindən uşaqlarına.  
Qərbdə mən bu haləti görmədim.  
Ancaq Şərq qızları  
Ən gözəl qızlardı dünyada.

*17.11.2008, Bakı*

## TANIYIRAM

Taniyiram bir neçə tələbəni –  
Birisi əla oxuyubdu  
Bütün təhsil dövrəsində.  
Olubdu baş həkim  
Prokuror atasının gücü ilə.  
Yenə də tanıyiram birini  
Həmin sinifdə.  
Əla oxuyub  
Təhsil dövrəsində.  
Amma hələ də işsizdir  
Bu əlaçı qız  
Alim atasının  
pulsuzluğuna görə.

*17.11.2008, Bakı*

## SANKİ TANIMIRLAR

İnanmazdım insan  
Bu qədər dəyişə bilər.  
Vətənimiz azad olandan sonra  
Gəldim Azərbaycana.  
Tanış oldum alimlərlə,  
Öpdülər məni,  
Qonaq etdilər sevə-sevə.  
Məlumat aldılar,  
Övaladlarının Qərbdə  
                                    təhsil alması üçün  
Kömək aldılar,  
Onların hansı universitetə  
                                    getməsi üçün.  
İllər keçdi  
Yenə gəldim Vətənə.  
Təəccüb elədim bəzilərinin  
Xarakterlərinin dəyişməsinə.  
Pul və məqam içində  
Özlərini itirməsinə  
Sanki tanımirlər adamı əzəldən.

*17.11.2008, Bakı*

## NƏ ÜÇÜN

Nə üçün Təbrizdə deyil,  
Britaniyada yetişdim bu məqama?  
Axı, mən istedadda  
Yüksək deyiləm  
Başqa həmvətənlərimdən.  
Vardı sinfimizdə  
Qibtə edilməli gənclər.  
Amma gördüm onları  
Təbrizdə, bazarın güşəsində.  
Yük daşıyırlar, hammallıq edirlər.  
Hətta unudublar məni,  
Təbrizdən çıxandan sonra.  
Mənim istedadıma  
şərait yarandı qürbətdə,  
Sinfimizin əlaçısı isə  
Otuz beş yaşında  
dünyasını dəyişdi  
yoxsulluqdan.

*15.11.2008, Bakı*

## YARALI GÖYƏRÇİN

Pişiyn yaraladıği göyərçin  
    büzüşüb qar içində.  
Qan axır sinəsinə,  
Ağappaq qarı  
Qırmızı rəngə boyayır qanı ilə.  
Götürdük, gətirdik evə bu zavallını.  
Uşaqlarım dolanırlar pərvanə kimi  
Bu yaralı quşun dövrəsinə.  
Biri yemək gətirir,  
Biri yarasına pambıq qoyur.  
Çox çəkmədi quş dirildi qayıtdı özünə,  
Dostlaşdı uşaqlarla.

*25.10.1990, Edinburq*



## BİR ANANIN XATİRƏSİ

Səhər açılmadan,  
günəş üz göstərmədən  
Bulağa getmək həvəsi qaldırırdı məni,  
Başqa qızları, qonşuları görmək həvəsi  
Qaldırırdı ruhumu göylərə.  
Təzə, xoş xəbərləri  
Eşitməyə can atırdım.  
Yol üstündə oğlanların düzülməsi,  
Gəlinlərin qayınanalardan  
dad çəkməsi,  
İndi də yadımdadı.  
Kaş dönə biləydim o günlərə bir də,  
Görəydim atamı yol üstə.  
Atam yenə söyləyəydi:  
– Qızım gözlə yıxılmayasan  
yolda kuzə belində.

*10.01.08, Bakı*

## UTANIRAM, TƏBRİZİM

Utanıram, Təbrizim səndən,  
Söz vermişdim –  
Azad edəcəyəm səni.  
Söz vermişdim sənə  
neçə illər qabaq.  
Söz vermişdim –  
Görəcəyəm övladlarımızın  
Azad yaşamasını.  
Utanıram Təbrizim səndən,  
Söz vermişdim  
Azad edəcəyəm səni.  
Azad edə bildimmi?

*01.11.2008,*

*Bakı*

## **GECƏ-GÜNDÜZ RUHUMDASAN**

Təbrizim, unuda bilmirəm səni!  
Gecə-gündüz ruhumdasan.  
Yata bilmirəm gecələr sənsiz!  
Uzaq düşsəm də illərlə səndən,  
Yenə də yaşadıram  
Ürəyimdə hər an səni,  
Sən günəşimsən,  
Ruhum, həyatımsan  
Getmirsən gözlərimdən heç zaman,  
Səni dünyanın  
Gözəl yerlərində görürəm,  
Heç bir şəhəri görmədim  
sən gözəllikdə.

*01.11.1993, Edinburq*

## SEVİRƏM SƏNİ, TƏBRİZ

Sənin havan, suyun,  
Ağacların, meyvələrin,  
Gözəl qızların  
İşıq verir mənə  
qürbətənin qaranlığında.  
Ruh verir yorğun canıma.  
Sevirəm səni, Təbriz,  
Sevirəm səni, Təbriz  
Ruh vermişən mənə həyatımda.

*21.03.1989, Edinburq*

## AY İŞIĞINDA

Ay işığında gözlərin parıldaır,  
İşıqlandırır mənim  
Təbriz xatirələrimi!  
Nə qədər şirindi  
    Vətən meyvəsi,  
Tapmadım bu dadı heç yerdə.  
Ay işığında,  
    həyatımızdə tutdum səni,  
Anam görəndə bizi pənəcərədən,  
Utandım amma  
Unutdum hər şeyi!

*01.11.2008, Bakı*

## AYRILIQLAR

Həmişə ayrılıq yaşayıb mənimlə  
Ana ayrılığı,  
Vətən ayrılığı,  
Sevgi ayrılığı da bunların üstünə.  
Anamı çox sevdim,  
ayrıldı məndən,  
Vətəni çox sevdim,  
ayrıldı məndən.  
Çox sevdim sevgilimi,  
ayrıldı məndən.  
Sanki həyat yalnız ayrılıqmış,  
Tale ayrılıq yazıbmiş  
alınma əzəldən.

*20.08.2007, London*

## **BİR GÜLÜ BƏSLƏDİM**

Bir gülü bəslədim  
yeddi sənə,  
Qorudum onu soyuqdan, istidən.  
Vaxtında suyun verdim,  
Böyüdü bu gül ağacı.  
Təzə ləzzət alırdım  
ona baxmaqdan.  
Amma aldılar namərdlər  
Bu gül ağacını məndən.

*20.08.2007, London*

## SÖYÜD AĞACI

Pəncərəmin önündə bir söyüd ağacı  
Çəkilməmişdi göyün üzünə.  
Tökülürdü gözəllik, cavanlıq,  
Sallanan şaxələrindən.  
Sağına, soluna qolların açmışdı,  
Sanki bəğrına basırdı  
bütün məhəlləmizi.  
Qürur yağırdı bu söyüd ağacından,  
Kölgə olmuşdu yayın istisində.  
Bir yay günü səhər vaxtı –  
Pəncərədən baxdım  
inanmadım gözlərimə.  
Kəsilməmişdi, çapılmışdı,  
ayrılmışdı sağ şaxəsi.  
Qüssələndim, kövrəldim bu halətdən  
Xatırlatdı Vətənimin parçalanmasını  
Söyüd ağacı.

20.08.2008, Bakı



## KÜSMÜŞ RUH

Məhəbbət alınır, satılır pulla,  
Ailə qurmaq örtür hər fırlıdağı.  
İnanmıram bu eşqə, məhəbbətə  
Məqsədyönlüdü hər ikisi burda.  
Paxıllığa, qısqanclığa  
    eşq adı qoyublar,  
Ehtiras, şəhvət hakimdi ağıla.  
At getsin boş duyğuları –  
Qoy azad olsun bəndədən  
    küsmüş ruhum.  
Sabit eşqi bu həyatda axtarma.

*16.08.2008, Bakı*

## YENİDƏN DOĞULAM

Həyatda bir anlar var,  
Dəyər bir ömrə.  
Adam öz-özlüyündə oturub  
Seyr edir keçmişini, gələcəyini,  
Tamam həyatını.  
Bir günün çıxıb batmasında  
Görür və arzu edirəm ki,  
Təzədən gün kimi çıxam,  
gün kimi batam  
Həyata yenidən doğulam.

*02.08.2008, Şamaxı*

## **BİR PİŞİK**

Bir pişik üç balası ilə –  
Küçədə, pəncərə qabağındadır.  
Ana zilləyib gözlərini yuxarıya,  
Baxır, baxır başını əymədən.  
Maraqlı oldum bu halətə  
Anladım ki, yemək gözləyir  
Qurtarsın üç balasın aclıqdan,  
Ölümdən.

*15.08.2008, Bakı*

## QALX, TƏBRİZİM

Qara daş, qayalar alıb  
dalğaların qabağını,  
Aman vermir milli dalğalara  
Güneyimdə.  
Gecəsi, gündüzü yoxdu  
bu dalğaların,  
Çırpır özünü –  
Ölmüş, donmuş sahil qayalarına.  
Bilir ki, sındıracaq gec-tez  
Bu donmuş,ölmüş qayaları.  
Qalx Azərbaycanım,  
Qalx Təbrizim, gözləyir tarix,  
Gözləyir –  
Əsir düşmüş övladların səni.

*05.07.2008, London*

## VARLIĞIN QIYMƏTİ

İnsanın qiyməti –  
Yalnız yaradıcılıqdadır.  
Başqalarının fikirlərini  
təkrar etmək boşdu.  
Atalar deyiblər:  
«Min söz bir əməl olmaz».  
Çünki əməl –  
Məsuliyyət tələb edər insanda.  
Amma sözdə məsuliyyət yox,  
əməl yox.  
Buna görə Şərqdə söz danışılar,  
Amma Qərbdə əməl edərlər.  
Şərqdə sözlə əməlin ayrılığı var,  
Qərbdə sözlə əməl bərabər tutular.  
Mən öyrəndim bu fəlsəfəni  
Qırx illik həyatımda.

*30.05.1995, Edinburq*

## TARIXİN DƏRSİ

Tarix, din, ideoloji –  
Boş, mənasız sözlərdi.  
Əgər insan həyatına  
sülh,  
rifah gətirməsə.  
Bütün müharibələr göyərirlər  
boş sözlərdən.  
Atalar sözü var  
Həm Qərbdə, həm Şərqdə.  
«Bal arıları –  
Vaxt tapmaz davaya bir-birilə»,  
Yalnız boş beyinlər  
Çevrilər şeytan yuvasına.

*30.05.1995, Edinburq*

## GƏNCLƏRƏ

Həyatı ciddi tutun əlinizdə,  
Öyrənin həqiqəti və inanın ona.  
İnanmadığınız sözlərdən vaz keçin.  
Əməldə anlayın insanları.  
Atalar demişkən:  
«Halva-halva deməklə,  
ağız şirin olmaz».

*01.11.2008, Bakı*

## **İNSAN DƏYİŞMƏYİB**

İnsan dəyişməyib yaradıcılığında  
Əsrlər boyu  
İnsan-  
İnsan olub və insan da qalacaq.  
Yalnız dəyişib,  
vəsait və şərait.

*01.11.2008, Bakı*



## DOĞMALIQ

Pəncərədən baxıram –  
Küçəməzdən gəlib-keçənə.  
Qadın, kişi, uşaq, böyük –  
Danışıq səsləri həyat verir ruhuma,  
Hətta quşların, sərçələrin  
Musiqi kimi səsləri –  
Xatırladır Təbrizimin  
Küçələrini Bakıda.  
Yalnız Vətənimdə tapıram  
Bu doğmalığı mən.

*01.11.2008, Bakı*

## HƏR GÜN

Hər gün bölüşür ailəm,  
Fikirlərini mənimlə.  
Baxmayaraq ki, uzaqdayam,  
Dünyanın harasında olsam  
Eşidirəm oğlum Camalın,  
Qızlarım Sarayla Minanın səsini.  
Bir kəlmə öz dilimdə  
«Necəsən ata» deməsi  
Verir dünyaları mənə.  
Hiss edirəm varam, yaşayıram  
Bu dünyada mən.

*01.11.2008, Bakı*

## **PƏNCƏRƏDƏN BAXIRAM**

Pəncərədən baxıram  
Quşlara, sərçələrə.  
Xatırlayıram Təbrizimdə  
Divar başında quş yuvalarını.  
Uşaqkən maraqlıydım quşlara  
Onların səsləri  
Musiqi kimi gəlirdi mənə.  
Quşların balalarına məhəbbəti,  
Həyatın, varlığın təzahürü idi mənə.  
İndi düşünürəm  
Niyə sevmişəm quşları?  
Çünki həyatı görmək olar,  
Bir quşun balasına dən verməsində.

*10.03.2008, Bakı*

## ƏHMƏD OBALI QARDAŞIMA

Ananın ölüm xəbəri  
Təzələdi dərdlərimi,  
Ana,  
    vətən,  
        bacı-qardaş həsrətini.  
Bilirəm əzizlərin ölüm xəbəri,  
Çox çətin olar qürbətdə!  
Yandırar-yaxar ürəyi,  
London, Vaşinqton dar gələr adama.  
Ruh çıxmaq istər  
    bədəndən havasızlıqdan.  
Adamda nifrət yaradar  
Bizi qürbətə salanlara.

*09.05.2008, London*

## ANLAŞILMAZ QADAĞA

Bu gün –  
Təcili çağrıldım ofisə.  
Dərsimi buraxıb getdim  
    ofisə nigaran.  
Dünya Azərbaycanlıları  
Əlaqələndirmə Şurasının  
Təşkilat məsulu  
Xəbər verdi:  
– Qadağa qoyulub,  
Bizim həmrəylik günümüzə  
Filarmoniyada.  
Bilirdim dövlət qadağa qoymaz  
Belə mühüm bir tədbirə.  
Amma çox təəccüb etdim,  
Şaşırdım ki, eşidəndə  
Bir nazir belə mühüm  
    tədbirə qadağa qoyub.  
Hələ də təəccüb edirəm  
    bu əhvalata.  
Cavab tapa bilmirəm  
Bu məsuliyyətsiz işə.

*15.12.2006, Bakı*

## SƏMİMİYYƏT

Böyüklük budur ki,  
Əsəbi olanda saxlaya biləsən özünü.  
Qoyasan başaqlarının yerinə özünü  
Görəsən hərtərəfli məsələni.  
Böyükdə xudxahlıq olmaz,  
Başqalarına rahatlıq verəsən gərək.  
Ruhi azadlığını başqalarının  
Hörmətində görəsən.  
Başqaları sənə aynadı,  
Məhəbbət edərsən, məhəbbət alarsan.  
Nifrət etsən, nifrət görərsən.  
Ətrafdakı adamlara  
    məhəbbət etməkdə  
Ruhi rahatlıq tapasan.

*11.11.2006, London*

## **ZALIMLARI MƏZLUMLAR YARADIR**

Zalımları məzlumlar yaradır –  
Əgər xalq  
    öz hüququnu qoruyarsa,  
Zalım baş qaldıra bilməz.  
Hakim olmaz başqa insanlara,  
Məzlum zalımı yaradır inan.  
Yalnız demokratiya  
    məlhəmdi bu zülmə.

*11.11.2006, London*

## ÖZÜMÜ TANIMIRAM

Hamı məni tanıyır,  
Amma mən hələ özümü tanımıram.  
Çünki özünü dərk etmək çox çətindi.  
Həmişə istəmişəm nəzarət edəm  
öz əməllərimə.  
Və tarazlıq saxlayam  
Haqla nahaqq arasında.  
Hər kəs tanınmalıdır özünü  
Yalnız əməldə.

*27.11.2006, Brüssel*



## İCTİMAİ-FƏRD

Bir bağım vardı,  
Hər ağacdən vardı orda.  
Bir ağaca diqqət etdim.  
Buraxdım o birilərini başına  
Diqqət etdim gecə-gündüz  
    bu sevdiyimə  
Nəhayət, bütün ağaclar,  
Qurudular birdən  
Anladım ki, ictimaini  
Qurban etmək olmaz bir fərdə.

*16.11.2007, Bakı*

## **DÜNYADA QAN TÖKÜLMƏSİN**

Dünyada qan tökülməsin,  
Çünki dünya elə insan deməkdi,  
Və tökülən qan insan qanıdı.

*12.09.2008, Brüssel*

## VƏTƏN NAMİNƏ

Həqiqi vətənpərvərlik,  
Məktəblərdən başlamalıdır.  
Bu həqiqəti İngilərdə  
Amerikada, Yaponiyada görmüşəm.  
Azərbaycanda təhsil sistemində  
Məktəblərdə, universitetlərdə  
Rüşvət ayaq tutub yeriir.  
Bu vəziyyət vətənpərvərliyi,  
dövlətə hörməti sustaldar.  
Vətən naminə gərək təhsil  
ciddi tutula.

*13.11.2006, Bakı*

## UCUZ TƏBLİĞAT

Eşitdim ki,  
Güney Azərbaycan musiqiçilərinin  
Filarmoniyada tədbirləri var.  
Mən də getdim,  
Ancaq gördüm İran mollaları  
Doluşubdu salona.  
Anladım ki, bu tədbir  
İranı təbliğ etmək üçündü.

*13.11.2006, Bakı*

## **QADINLAR KIŞİLƏRDƏN GÜCLÜDÜRLƏR**

Qadınlar kişilərdən güclüdürlər  
Əslində hər kişini qadın idarə edir.  
Az yeyir, çox yedirdir,  
Dərd çəkir, dərd alır qadınlar  
Buna görə də güclüdü qadınlar.

*13.11.2006, Bakı*

## GÜNƏŞ PARLAYIR

Günəş parlayır qızıl kimi,  
Silir qaranlıqları yer üzündən.  
Bakının,  
    Şamaxının,  
        Xaçmazın  
Küləyi, havası  
    ruh verir canıma.  
Bu günəşli havanı tapmadım,  
Qırx il yaşadığım Britaniyada.

*12.11.2006, Bakı*

## AĞIR YÜK

Çox deyiblər, yazıblar  
bu fani dünyadan,  
Mollalar nəyə çəkiblər,  
minbərlər üstündə.  
Təəccüb edirəm  
yənə də alimi,  
mollası,  
Ciblərin doldururlar dayanmadan.  
Bilmirəm, hara aparacaqlar  
bu ağır yükü.

*12.11.2006, Bakı*

## SƏRVƏT

Pul barədə düşünmək boğur məni,  
Ruhum sıxılır,  
Gizildəyir içimdə.  
Atam, anam namaz üstə dua ediblər,  
«Allah, namərdə möhtac etmə,  
Namərdin qapısına aparma məni».  
Hər gün eşidirdim  
    bu duaları onlardan,  
O zaman –  
Dərindən anlamırdım,  
İndi anlayıram  
    bu sözlərin mənasını.

*12.11.2006, Bakı*



## ƏBƏDİ EŞQ

Açdım ürəyimi hər kəsə,  
Sevdim insanları hər yerdə.  
Yemədim yedirdim,  
Xərclətmədim, xərclədim  
vətəndaşlarıma,  
Başqalarına  
Vaxtımı verdim, elmimi verdim  
Vətən yolunda hər şeyimi verdim,  
Uzaq düşdüm anamdan,  
ailəmdən  
Çalışdım vətən dərdini  
Anladam xalqıma.  
Narazı deyiləm taleyimdən.  
Yenə də qayıtsam bu dünyaya  
Gedərəm bu müqəddəs yolla.  
Çünki təmənnam yoxdu  
bir kimsədən,  
Yalnız istəmişəm yaşadam  
Əbədi eşqi ruhumda.

*02.10.1989, London*

## **AİLƏ MÜQƏDDƏSDİR**

Hər kəsi evə, ailəyə buraxmayın,  
Ailə müqəddəsdir, Kəbə kimidir.  
Qoruyun onu göz bəbəyi kimi,  
Bəd nəzər yıxa bilər bu Kəbəni.

*12.01.1995, Edinburq*

## **PİS -YAXŞI**

Məndən sordular tələbələrım:

– Pis nədir, yaxşı nədir, müəllim?

– Pis yalnız özünü düşünməkdı,

Yaxşı isə

başqalarını nəzərə almaqdı.

Belə cavab verdim.

*11.11.2006, Bakı*

## HƏSRƏT

Təbrizdə axır çərşənbə görməliidi,  
Kücəni, bazarı bürüyür  
Uşaqların sevincləri.  
Bazarlar çilçiraqla bəzənir,  
Çərşənbə yemişləri teştlərdə qalanır.  
Kişmiş, cevizi, fındığı  
Yan-yana qoyurlar  
paxlavayla, halvayla.  
Xatırlaram təzə başmaq geyməyimi,  
Bir kasıb uşağın həsrətlə  
Mənə baxmağını.  
Yadımdadı, utandım özümdən,  
Bu uşağın həsrətlə mənə baxmağına.

*11.11.2006, Bakı*

## TƏRBİZDƏKİ GÜNLƏRİM

Tərbizdəki günlərim –  
Çıxmır xatirimdən.  
Qürbətdə istilik verir ruhuma,  
Nicat sahili olur tufanlı günlərimə.  
Baharda həyatımızın çiçəkləri,  
Ağacların şirin meyvələri,  
Tut ağacının başını əyməsi,  
Qışda hər tərəfin qar ilə örtülməsi,  
Ağacların qar çiçəklərilə bəzənməsi,  
Atamın evin damını kürəməsi,  
Dam qarının həyatımızda  
təyalanması,  
Yaradır Təbriz xatirələrini  
İstilik gətirir ruhuma.

*10.11.2007, Stokholm*

## TƏKLİK

Evdə tək idim, qorxurdum təklikdən,  
Yadıma düşürdü qürbətdəki  
tənha günlərim.

Allah göstərməsin bu hissləri bir kəsə,  
Təklük hücum gətirəndə qürbətdə  
Neçə şey nicat sahili olurdu mənə.  
Uşaqılıq günlərimin xatirələri  
Anamın, atamın,  
qardaş-bacılarımlın üzləri,  
Məktəb günlərimin xatirələri,  
Nəhayət, milli musiqilərimiz,  
Qurtarırdı məni təklük əlindən.

*10.11.2006, Bakı*

## **RAZI DEYİLƏM**

İki dünyanı yaşadıram özümdə,  
Bu halətdən razı deyiləm mən.  
Gördüyüm ölkələri, insanları,  
Yaratmışam ruhumda,  
Təəssüf ki, bunlar razı salmır məni.

*10.11.2006, Bakı*

## ÇÜRÜMÜŞ HÖKUMƏT

İranda çürümüş islam hökuməti

Ələk-vələk edir tarixi

Tapa keçmişdən –

Ölmüş, quylanmış

yalanları,

yanlışları.

Ta dayaq verə –

Bu yıxılan çürümüş rejimə

Amma bir tapdığı –

O birini təsdiq etmir,

Bu gün dediyi sabah yalan çıxır,

İnanmayın –

Üzdə müsəlman olan

bu oyunbazlara.

Çünki məqsədləri puldu, sərvətdi,

Böyük qüdrətlərə xidmətdi.

*24.12.2008, Bakı*



## **BÖYÜK İNSANLAR YAŞADIR MƏNİ**

Yalnız böyük insanlar yaşadır məni,  
Ruhum qidalanır onların fikrilə.  
Təskinlik tapıram  
onların sözlərilə,  
Çünkü onlarda Allah ruhu mövcuddu.

*10.11.2006, Bakı*

## İLLƏRLƏ ARADIM

İllərlə aradım,  
    tapmadım qəlb sirdaşı,  
İllərlə aradım,  
    tapmadım yol yoldaşı  
İllər aradım,  
    tapmadım Nəimiləri,  
Nəsimiləri, Rumiləri, Bleykləri,  
Doymuşam cılız insanlardan,  
Yalnız tapmışam həqiqəti öz içimdə.

*11.11.2006, Bakı*

## ANAMA

Ana, bu payız  
başqa payızlara bənzəmir,  
Payız ağacalarının yarpaqlarının  
rəngi də başqadır.  
İndi məni sənsiz həyat çox  
düşündürür,  
Nə var düşüncəmin arxasında,  
bilmirəm.  
Bu payız Təbrizin payızını  
gətirir xatirimə.  
Ana, hər an gözümlün önündədi  
payızlı günlərim,  
Hiss edirəm ürəyimdə sənin  
məhəbbətini,  
Bu payız başqa payızdı, ana!  
Vətənin payızı –  
Qürbətənin baharından istidi.

*30.10.2006, Bakı*

## **CANLI KÖRPÜ**

Dəvət olmuşdum bir toya,  
Gəlin Quzeydəndi,  
    bəy isə Güneydən.  
Bu, bir canlı körpü idi,  
Parçalanmış Azərbaycana.

*30.10.2006, Bakı*

## TOY MƏCLİSİ

Qoy toy olsun, şadlıq olsun,  
Qaralmış qanlar durulsun.  
Qadınlar düşüblər libas eşqinə  
Düşüb hay-qışqırıq evimizdə  
Gəlin paltarını  
                  almağa gedirlər.

Mübahisə gedir ciddi surətdə.  
Toy məclisi qurulur şadlıq sarayında.  
Unudulub kəndin, obanın toy əhvalı,  
Hamı üz tutub şəhərin  
                  tüstülü havasına.  
Nə isə, qoy toy olsun,  
                  şadlıq olsun.

*30.10.2006, Bakı*

## **BİR NƏSİHƏT**

Bir nəsihətim var qızlara,  
Uzaq olun yalançı,  
şirin dillərdən.  
İnanmayın –  
qürrələnən kişilərə,  
Bu qürrələnənin arxasında –  
Bir gizli niyyət olduğunu  
Unutmayın!

*30.10.2006, Bakı*

## CİSMİM QOCALIR

Cismim qocalır,  
amma ruhum cavanlaşır  
hər an.

Dərk edə bilirəm, o şeyləri ki,  
Öncələr edə bilmirdim.  
Təəccüb edirəm, özümə ki,  
Nə qədər az bilirmişəm mən.

*30.10.2006, Bakı*

## **BİR QONAQ GƏLDİ**

Bir qonaq gəldi kənddən evimizə,  
Xurcunu doluydu söz ilə, sovqat ilə.

Sordum qonaqdan:

– Hansı yeməyi sevərsən,

Qayqanaq, ya quymaq?

– Məgər qabınız birdi, qardaş?

Söylədi qonaq.

*30.10.2006, Bakı*



## TƏƏSSÜFLƏR OLSUN

Zəhmət çəkilib yaradıldı  
İctimai televiziya  
«Körpü» verilişi.  
Sevindirdi –  
O taylı, bu taylı xalqımızı,  
Qovuşdurdu –  
Bakını Təbrizə xəyalımızda.  
Amma təəssüflər olsun ki,  
Bir az sonra  
    çevrildi bu körpü  
Bakı-Tehran «körpüsü»nə,  
Sevindirdi İran İslam hökumətini  
Gördüm bir daha  
Baltanın öz sapını kəsməyini.

*30.10.2006, Bakı*

## **SƏRHƏDSİZ DÜNYA**

Getdim Xəzər sahilinə,  
Günəş parlayırdı qızıl kimi.  
Təbiət, hava həyat verirdi insana,  
Gördüm bir quş atılır, düşür ağacda  
Sevinir,  
Həddi yoxdu sevincinin,  
Sonra oturdu çəmən üstündə.  
Sordum quşdan bu həyəcanın illətini:  
– Mənim dünyam genişdi,  
Baxma mənim kiçik cüssəmə.  
Mənim dünyam sizlərin ki kimi deyil  
Çünki dünyaya dar bacadan baxmıram,  
Mən özüm bir dolu həyatam,  
Baxma yalnız balaca cüssəmə  
Bax, mənim sərhədsiz dünyama!

*30.10.2006, Bakı*

## YARALI SORĞU

Bu gün bir tanış sordu məndən:

– Təbrizə gedirsən, getmirsən,

Necə yaşayırsan Təbrizsiz?

Cavabın bu oldu:

–Təbriz yaşayır içimdə, ruhumda,

Yuxularımda.

«Mən Təbrizdən çıxdım,

amma Təbriz məndən çıxmadı» –

dedim.

*30.10.2008, Bakı*

## ÜMİD

Bir kor şəxs mənim qonağım idi  
bu gün,  
Enerjili və ümidlə dolu.  
Səy etdim bu enerjinin, ümidin  
rişəsini tapam.  
Dəlilin sormadan mən,  
Mənim marağımı doldurdu o,  
Mən masaj müəllimiyəm.  
Korlar üçün  
İstəyirəm onlar öz ayaqları üstündə  
dursunlar,  
O cür ki mən durmuşam  
öz ayağımın üstündə.  
Budur mənə enerji,  
ümid verən həyatımda.

*27.10.2006, Bakı*

## **OYANIN**

Oyan, gözəl Təbrizim!  
Oyan, əziz xalqım!  
Səhər açılıb, səhər açılıb.  
Oyanın balalar, oyanın!  
Səhər açılıb, səhər açılıb.  
Gün təzədən doğulub  
Oyanın  
Qəhrəman həmvətənlilərim!

*06.06.2006, Bakı*

## **DAHA ŞEİR YAZA BİLMİRƏM**

Daha şeir yaza bilmirəm,  
Xalqımın oyanışı ən gözəl şeirdi.  
Doldurub Azərbaycan türk millətinin  
harayı  
«Mənim dilim ölən deyil,  
Fars dilinə dönən deyil»,  
«Haray-haray mən Türkəm!»  
Daha şeir yaza bilmirəm,  
Xalqımın oyanışı ən gözəl şeirdi.

*06.06.2006, Bakı*

## **UŞAQLAR RAHATLIQ GƏTİRİR ÜRƏYİMƏ**

Uşaqlar rahatlıq gətirir ürəyimə,  
Məna verir evə, eşiyə, həyata.  
Əgər istəsək dəyişək dünyanı,  
Uşaqlardan başlamağımız gərəkdi.

*24.04.2006, Bakı*

## **OXUYUB-YAZMAQ İSTƏYİ**

Kaş, kor olaydı bir gözüüm,  
Oxuyub yazmaq biləydim  
Deyərdi atam.  
Kaş, yazıb oxuya biləydim  
Deyərdi anam mənə.  
Yorulmuşam ona-buna yalvarmaqdan  
Yazsınlar sözlərimi oğluma.

*22.04.2006, Bakı*



## **BU SƏHƏR**

Bu səhər otağında gül açılıb,  
İşıqlandırıb qaranlıq dünyamı,  
Qırmızı rəng ilə.  
Yaxınlaşıb öpürəm gülümü.  
Təşəkkür edirəm ki,  
İşıqlıq gətirib  
Qaranlıq dünyama.

*18.04.2006, Bakı*

## OYANMIŞ XATİRƏLƏR

Bakının baharı, səhərin günəşi,  
Küçələrində  
    süd, göyərti satan  
Uşaqların oynaması, çığır-bağırı,  
Xatirimə gətirir Təbrizimi.  
Uşaqılıq illərimi.  
Səhər tezdən durardım,  
Evə təzə çörək alardım,  
Özümdə qürur duyurdum,  
Mənə deyilən təşəkkürlərə.

*18.04.2006, Bakı*

## **AZAD ET RUHUNU**

Çıxar özünü bu dardan!  
Azad et ruhunu bu qəfəsdən!  
Qurtar özünü qadın, pul torundan,  
Məzəmmət etmə bir kimsəni,  
Çıxar at özündən bu xəstəliyi!  
Uyma zahiri gözəlliklərə,  
Axtar hər şeyin mənasını.  
O zaman bütün tələlərdən  
Keçə biləcəksən.

*29.12.2005, Bakı*

## İKİLİK

Yaxşı, pis yaşayır insanda,  
Yoxdu yaxşı, pis insandan ayrı,  
Yaxşı insan qurtarır başqalarını  
dərddən, kədərdən.  
Pis insansa salır başqalarını  
dərdə, zəhmətə.  
Pis, yaxşı olmaz bir fərddə cəm,  
Pis yaxşı sifətlər qarışmaz bir-birinə.  
Qaranlıq nurla olmaz bir yerdə.  
Qaranlıq nurun yoxluğu,  
Cəhalət, fəhmin, şüurun yoxluğudur.  
Gərək qaldırmaq qaranlığı, cəhaləti,  
Elmlə, təhsillə, tərbiyə ilə.  
Təhsilsiz xalq kordu inan  
Pis əməllərin rişəsi bu korluqdadı.

*03.09.2005, Bakı*

## ALLAH QORUSUN

Cürbəcür fikir yeyən mikroblar  
Din adı ilə düşüblər  
Azərbaycanın canına.  
Yəhudisi, bəhaisi, mollası,  
Yuva qurublar cavanların başında.  
Aldadırlar təcrübəsiz cavanları.  
Aparırlar onları qaranlığa, cəhalətə.  
Qorxudurlar xalqı Allah adı ilə.  
Şeytandı bunların allahları,  
Allah sifəti nurlu, işıqlıdı,  
Şeytan sifəti cəhalətədi, qaranlıqdı.  
Bu mikroblar düşüblər  
vətənimizin canına,  
Allah qorusun uşaqlarımızı  
bu bələdan.

*3.09.2005, Bakı*

## **QADIN VAR**

Qadın var, qaldırar kişini ərşə,  
Qadın var, endirər yerə.  
Qadın var, qoruyar kişini bələdan,  
Qadın var, salar kişini bəlaya.  
Qadın var, məhəbbət mədənidir,  
Qadın var, məhəbbətdən kasıbdı.  
Qadın var, yalan gəlməz dilinə,  
Qadın var, doğru bilməz heç zaman,  
Qadın var, təzədən yaradar kişini,  
Qadın var, öldürər kişilik xislətini.  
Qadın var, yaşayır övladı üçün,  
Qadın var, yaşayır özü üçün.  
Görə bilərsiz bunları hər gün,  
Əfsus ki, bağlıdır kişilərin gözləri.

*29.06.2005, Bakı*

## ŞƏRQLƏ QƏRBİN FƏRQİ

Şərqlə Qərbin bir fərqi var,  
Qərb bir işi eləyib deyir,  
Şərq isə bir işi eləmədən deyir.  
Şərq xalqları mehribandı ehtiyacdən,  
Qərb xalqları mehriban deyil  
ehtiyacsızlıqdan.  
Şərqdə siyasət ehsasatdı,  
Qərbdə siyasət riyaziyyatdı  
Şərqdə hər şeydə yaxın yolu seçirlər,  
Qərbdə uzaq, dərin yolu tuturlar.  
Şərqdə ümumən fikirləşmə azdı,  
Qərbdə fikir çoxdu.  
Şərqdə fikirlər fərddədir,  
Qərbdə isə kütlədə.  
Şərqdə adamlar daxilən fərqlidir,  
Qərbdə zahirən.

*14.04.2008, Bakı*

## **BACIMIN XATİRƏSİ**

Səhər pəncərədən,  
Gün düşüb xalçamızın üstünə.  
Xatirimə gətirir  
Təbrizimin payız günlərini.  
Zaman-zaman sən qapıdan girərdin,  
Gələrdin səhərlər bizə, bacım.  
Sağ ol ki, sən yaratdın  
    bu iki hissi məndə.  
Uşaqlıq hissini,  
    bacımın xatirəsini.

*3.11.2008, Bakı*



## **FİKİRLƏŞİRƏM**

Səhər fikirləşirdim –  
Niyə yoxumdu mənim  
Nəvəm bu yaşımda?  
Həmin anda zəng etdi  
Mənə bir dost dedi:  
– Muştuluğumu ver,  
İkinci nəvəm olubdu bu gün,  
Düşündüm ki,  
Başqalarının uşaqları da  
Ola bilər mənim nəvəm.  
Çünki eldə, məhəbbətdə  
Ayrılıq yox, divar yox.

*3.11.2008, Bakı*

## SİLİNMƏZ XATİRƏLƏR

Bir gün oturmuşdum evimdə,  
Gəldi bir qonaq uşaqlarıyla bizə.  
Leyla, Seyfəddin, Sona –  
Təəccüb etdim,  
Həyəcanımı gizlətdim qonaqdan.  
Görəndə ki, Leyla bənzəyir mənim  
süd bacıma  
Seyfəddin də bənzəyir,  
Eynilə qardaşım İsmayıla.  
Onun yaşıl, iri gözləri  
Hərəkəti, baxışı,  
Həm sevindirdi,  
Həm qüssələndirdi məni.  
Sevindim ona ki,  
Bir millətdə var bu qədər bənzəyiş.  
Qüssələndim İsmayılı erkən itirdiyimə.  
Amma nə yaxşı ki,  
Seyfəddini bağrıma basdım,  
İsmayıla olan hisslərimi yaşatdım.

*3.11.2008, Bakı*

## İT HEKAYƏTİ

Oturmuşam Şamaxıda  
bir dostun bağında,  
İstəyirəm dostlaşa  
həyətdəki it mənimlə.  
Daha hürməyə məni görəndə,  
Səhər tezdən durdum,  
İtə çörək verdim,  
bir az dostlaşdı mənimlə.  
Amma hər dəfə çörəyi ona atanda  
qorxub uzaqlaşırdı əvvəl,  
Sonra yaxınlaşıb çörəyi qorxuyla  
götürürdü yerdən,  
Sordum özümdən nə üçün qorxur  
bu it məndən?  
İt niyə gərək qorxa insandan.  
Bu qorxu nədi, hakimdi dünyada  
insanlara, heyvanlara.  
Sordum bu sualı itdən:  
– Nədən hürürsən, nədən, sən  
Bu qüvvətli canla, kəsən dişlərlə  
nədən qorxursan?  
İt dostlaşdı mənimlə, əydi başın söylədi.  
– Hürmək qorxudandı, bunu  
insanlar yaradır məndə.

*13.07.2008, Şamaxı*

## **ALLAH MÖHTAC ETMƏSİN**

Gördüm, bir yaşlı qadın  
işləyir əkində, kənddə,  
Sordum nə üçün ağır iş görürsən  
bu yaşda?  
Əyib başını gülümsədi,  
söylədi bir cümlədə,  
Oğlum, Allah möhtac etməsin  
bir əli o biri ələ.

*13.07.2008, Şamaxı*

## AYRILIQ FACİƏSİ

Kəndimizdə nənəm özün  
Həmişə tək hiss edərdi.  
Çünki qalmışdı  
    qohumları o tayda,  
Bir ömür yaşadı təklikdə.  
Əmimin, dayımın adı  
    düşmədi dilindən.  
Deyərdi amandı, yamandı ayrılıq.  
Anlamırdım bu ayrılıq dərdini  
    o zaman  
Amma xatırlayıram onun əlamətlərini  
Nənəmin üzündə.  
Sonralar mən də daddım  
    ayrılıq zəhərini,  
O zaman kə itirdim atamı.  
İstədim aparsın ölüm məni.  
Ölüm aparmadı amma,  
Ayrılıq şırımı açdı içimdə.

*23.12.2008, Bakı*

## ƏVVƏLLƏR

Əvvəllər qaçqınların –  
Çox edərdim qüssəsini.  
Köhnə evlər, sınıq pəncərələr  
Qəm-qüssə gətirərdi ürəyimə.  
Amma indi baxıram –  
Bəzi qaçqınlar  
Çox rahat yaşayırlar  
yerlilərdən.  
Yer havayı, işıq havayı, su havayı.  
Yoxdu bunlarda yurd qüssəsi,  
İtirilmiş torpaq marağı.  
Yalnız işləmirlər, pul yığırlar,  
Ev kirayələrinin gəlirlərindən.  
Bəs necə olacaq  
İşğal olunmuş torpaqların gələcəyi.

*17.11.2008, Bakı*



## AZADLIQ EŞQİLƏ

Vardır həqiqi dostlarım –  
Çıxarmayıblar yadlarından vətəni.  
Görüşləri,  
Güney ləhcələrində  
    şirin sözləri  
Ürəyimə qüvvət verir.  
Ümid verir gələcəyimə hələ də,  
Görəndə ki, bu dostlarım  
Hələ də yaşayırlar  
Güneydə zindanda olan  
Qardaşlarımın fikri ilə.  
Əsil insan odur ki,  
Millətin dərdinə yana,  
Azadlıq eşqilə alovлана.

*17.11.2008, Bakı*



## GÜNƏŞİN DOĞUŞU

Getmişdim qızım ilə dəniz kənarına  
Səhər erkəndən.  
Gəzib dolandıq dəqiqələrlə  
Danışdı qızım uşaqlıq xatirələrindən,  
Gördüm dənizin o başında,  
Balaca bir işıq şölələnir.  
Dedi: – Bax, bax ata günəş çıxır,  
Çox keçmədi bu balaca işıq,  
Döndü işıq selinə  
    dənizin o başında,  
Görməmişdim heç vaxt  
Günəşin doğuşunu bu gözəllikdə.

*20.11.2008, Bakı*

## GÜNƏŞ DOĞULUR

Günəş doğulur, hər gün təzədən,  
Nə qaranlıq gecələr,  
    nə buludlu günlər,  
Saxlamır günəşin doğuşunu.  
Amma qaranlıqlar, buludlar,  
Bizdə vücuda gətirir  
    günəşin doğuşunu.  
Mən hiss etmişəm bunu  
    öz ruhumda.  
Anamla yaşayan zaman  
Səhər açılmamış durardım,  
Enərdim bağçamıza.  
Sevindirəm anamı təzə meyvələrlə,  
Şaftalıyla, üzümlə, qaysıyla,  
Görəndə bu meyvələri,  
Gülüş yayılandı çöhrəsinə.  
Dilindəki sözlərlə gülüş,  
Yaradırdı günün doğuşunu.

*20.11.2008, Bakı*

## İNDİ ANLAYIRAM

Anamı başqa fəsillərdə razı edərdim,  
Başqa bəhanələrlə.  
Çünki istərdim bu günəş hər zaman  
Yarana ruhumda.  
Payızda, qışda hər gün  
Təzə çörək alardım anama.  
Baharda baxçanın qızıl güllərin  
Tökərdim onun ətəyinə.  
Bütün bunlar bir isti təbəssümdən,  
Bir kəlmə  
«Başına dolanım»dan ötrüydü.  
İndi anlayıram bunlar  
Can verərdi vücuduma.

*20.11.2008, Bakı*

## **BİR XATİRƏ**

Analar, atalar yaradır,  
Dünyaya, insanlara baxışı uşaqlarda.  
Atamın anamla gözəl rəftarı,  
Anamın bu rəftardan fərəhi,  
Ruh verirdi vücuduma.  
Rahatlıq verirdi qəlbimə.  
Bunlar böyük təsir qoyubdu  
    həyatımda.  
Öyrənmişəm, qadınlara  
    müqəddəs məhəbbəti  
Atamın bu rəftarından.

*20.11.2008, Bakı*

## ATAM

Atam çox sevirdi qızlarını.  
Ləzzət aparırdı –  
Onların işindən  
    yeməklərindən,  
    gözəl geyimlərindən  
Bir gün oturmuşduq,  
Bir süfrənin dövrəsində  
Yemək zamanı.  
İstədim bacım Bətuldan,  
Mənə su gətirməyi.  
Bu zaman atam dönüb,  
Ayaqlarıma baxdı,  
– Oğlum, elə bil ayaqlarını  
Əldən vermişən? –dedi.  
Onda anladım atamın  
Qızlarına hörmətini.

*20.11.2008, Bakı*

## HƏYATIMDA

Mən böyük insanlarda –  
    təvazökarlıq gördüm.  
Cahillər anlamaz  
    bu təvazökarlığı.  
Onların təvazökarlardan  
    sui-istifadələrin gördüm.  
Bir dostum vardı,  
Yorulmazdı insanlara kömək etməkdən.  
Yedirdərdi gözünün yağını  
    lazım olsa belə.  
Bir zaman evini satıb xərclədi  
Uşaq bağçasına.  
Nələr etmədi yetimlərə, işsiz ailələrə.  
Eşitdim bir gün dövlət adamından:  
– Deyəsən hava gəlib bu kişinin başına,  
Yemir yedirdir, sevinmir, sevindirir,  
Bilmirəm hardan yaradır,  
Bu güclü enerjini özündə.

*20.11.2008, Bakı*



## **BƏLKƏ DƏ**

Deyirlər qızlar –  
Bəzən pula, sərvətə aldanır sevgidə.  
Bu, bəlkə də ola bilər  
Geri qalmış Şərq ölkəsində.  
Dövlətli yxılar dövlətliyə  
Kasıb da qalar, kasıba.  
Amma sınıbdı bu ənənə  
Qərb ölkəsində.  
Qızlar yönələr kişilərin  
saf məhəbbətinə.  
Bu məhəbbəti də axtararlar  
Zəhmətkeş kişilərdə.  
Axtarmazlar eşqi, məhəbbəti  
Tənbəllərdə, müftəxorlarda.

*20.11.2008, Bakı*



## **FƏXR ETSİN**

Bu gün getmişdim,  
Güneyi-Quzeyə birləşdirən  
    gənclərin toyuna.  
İştirak etdim bu mübarək toyda,  
Çünki böyük simvoldur,  
Bütöv Azərbaycanın birliyinə.  
İki yüz ildir bizləri bir-birimizdən  
    ayrı salıblar.  
Bu evlənməklər böyük körpü salır,  
İki Azərbaycanın gələcək bütövlüyünə.  
Bu birliyi siz gənclər yaratmalısınız.  
Sevin, sevin  
Vəfalı olun bir-birinizə ürəkdən.  
Qoyun sevin sin gələn nəsillər,  
Fəxr etsin övladlarınız sininlə.

*23.11.2008, Bakı*

## QAYITMAZ GÜNLƏR

Uşaqlar kiçik olanda,  
Oynardım səhər-axşam onlarla.  
Bilməzdim əldən verəcəm,  
Bu günləri bir zaman.  
İndi oturmuşam evdə  
Düşünürəm o günləri.  
Həsrət çəkirəm –  
Uşaqlarla oynadığım günlərə.  
İndi düşünürəm ki,  
Keçən günlər qayıtmaz təzədən.  
Böyümüş uşaqlar daha olmazlar  
sənə həmdəm  
Həsrət çəkirəm –  
Geri dönməyən günlərə.

*23.11.2008, Bakı*

## MƏNİM HÖRMƏTİM

Mənim hörmətim var –  
Hər millətin  
    dininə,  
        dilinə,  
            ənənəsinə.

Amma nifrətim var cəhalətə,  
Dindən sui-istifadə edənlərə.  
Dini siyasətə qatanlara,  
Və bununla  
    dükan açanlara.

İnsanları Allah adına öldürüb  
Cinayət törədənlərə.  
Törətdikləri cinayəti –  
İncillə, Quranla örtənlərə.

*30.11.2008, Bakı*

## **DİNLƏ FƏLSƏFƏ QARIŞMAZ**

Dinlə fəlsəfə qarışmaz –  
Biri ölü, biri diridi.  
Biri sahildə daş olmuş,  
O biri dalğalanır.  
Sordum bir gün Bertan Raseldən,  
Nə üçün yazmısan:  
«Mən xristian deyiləm».  
– Dini olan filosof ola bilməz,  
Ölü fikirlər diri fikirlə qarışa bilməz.  
Buna görə əqli,  
yaradıcılığı götürüb,  
Xristianlığı atdım. - dedi.

*1.12.2008, Bakı*

## **FƏLSƏFƏ HƏYATDIR**

Fəlsəfə canlı həyatdır –  
Başqalarını oxuyaraq,  
öyrənərək  
Hətta fəlsəfə tarixini yazaraq  
Filosof ola bilməzsən.  
İçdən gələn yaradıcılıqdır bu.  
Filosof görür, duyur, dərk edir,  
Yaşadır özündə canlı həyatı.

*1.12.2008, Bakı*

## TƏBRİZDƏ İKİ MƏKTƏB

Təbrizdə iki məktəb  
İz qoyub mənim xatirimdə.  
Biri Cəlaləddin Rumi,  
O biri Nizami Gəncəvi adına.  
Xatirimdədir aparardılar məni,  
Zor ilə Rumi məktəbinə,  
Bəhanə edirdim hər gün bir şeyi.  
İstəmirdim gedib təhqir olam  
Fars dilimi bilmədiyim üçün.  
Diş ağrısı, ya baş ağrısı tutardım,  
Rəhm edə anam mənim halıma.  
Zindana bənzəyirdi,  
Qorxu yağırdı divarlarından.  
Çünki bilirdim döyəcəklər,  
Fars dilini bilmədiyim üçün.  
Zindandan qurtulana bənzəyirdim  
Hər gün məktəbdən çıxanda.  
Amma Nizami məktəbində  
Qorxu yoxa çıxmışdı.  
Çünki görmüşdüm dilimin azadlığını  
Pişəvəri hökumətində.  
Bağlansa da bu məktəb bir il sonra,  
Dərin iz qoydu taleyimdə.

*03.12.2008, Bakı*

## MƏKTƏBDƏN DÖNƏN GÜNLƏRİM

Məktəbdən qayıdanda –  
Anam uzaqdan açardı qollarını.  
Elə bil dünyanı verərdilər mənə,  
Ruh gələrdi, həyat gələrdi canıma.  
Qanad axtarardım uçmağa.  
Həyətdə, anamın dövrəsində oturub  
Çörək, pendir, göyərti...  
Daha bilmirəm nələr istərdim.  
– Verəcəyəm sənə hər nə istəsən,  
«Gözümün işığı» - söylərdi anam,  
Yu əllərini, gəl otur süfrə başında.  
Qəbul edərdi məni hər gün  
Təzə bir qonaq kimi.  
Hörmət edərdi uşaqlıq istəklərimə.  
Bir gün olmayanda anam evdə  
Hər tərəf qaranlıq olardı gözlərimdə.  
Unuda bilmirəm –  
Məktəbdən dönəndə  
Anamın məni qarşılamağını.  
Kədərimi təbəssümü ilə yumağını.

*3.12.2008, Bakı*

## O GECƏLƏR

*Pəri xanıma*

Xatırlayırsanmı, o bahar gecəsini?  
Təbrizdən getməyimə az qalmışdı.  
Görüşdüm səninlə gecə yarısı,  
Bağça güşəsində, ay işığında.  
Əllərin titrəyirdi əllərimdə,  
Bilmirdim bu qorxudan, ya sevgidəndi.  
Sordum bu titrəyişin səbəbini.  
Məni itirəcəyindən  
    qorxduğunu söylədin.  
İki gün sonra bir də görüşdük.  
Gecə həmin yerdə, həmin saatda.  
Geyinmişdin bəyaz gəlin libasını  
Təəccüb etdim geyiminə.  
– Sənin üçün bəzənmişəm  
Bacımdan almışam bu libası,  
Geyinəm hüzurunda, - söylədin.  
Ayrıldıq...  
Tale qovuşdurmadı bizi.  
Ancaq unuda bilmirəm,  
Səninlə keçirdiyim o gecənin xatirəsini.  
Bir də taleyimə çilənən  
    nisginli göz yaşlarını.

*3.12.2008, Bakı*



## SİNİF YOLDAŞIMA

Bir sinif yoldaşım vardı kasıb ailədən  
Başmaqları, libası köhnəydi,  
Uyğun gəlmirdi onun cüssəsinə.  
Amma heyrət edirdim savadına,  
Hər dərsdə əlaçıydı,  
Çata bilmirdim onun səthinə.  
Çağırırdım onu Haşım ağa,  
Edirdim bu balaca uşağa  
Bir böyüyün hörmətini.  
Məktəb bitib, yay tətili başlayanda,  
Bir gün gördüm onu Təbriz bazarında.  
Daşıyırdı kürəyində corab ipliği,  
Çaşdı məni görəndə.  
– Daha gəlməyəcəm məktəbə, - dedi.  
Atam rəhmətə getdi,  
Yetim qaldı bacım-qardaşım.  
Məcburam corab toxuyam,  
Dolandıram ailəni.  
Sanki yıxıldı bazarın tavanı başıma  
Eşidəndə bu sözü.  
Unuda bilmirəm  
Sinif yoldaşımın acı taleyini.

*03.12.2008, Bakı*

## HEÇ UNUTMURAM

Heç unutmuram –  
Səkinə bacımın taleyini.  
Bizə qohum olan  
Bir dövlət məmuruna  
    verdilər bacımı.  
Dövlət yolladı bacımın yoldaşını  
Təbrizdən Xalxala.  
Bir gün bacım döndü Təbrizə  
Dərd, qüسسə içində.  
Maraqlandım bacımla –  
Bir söz demədi.  
Nəhayət, öyrəndim ki,  
Bacımın həyat yoldaşı  
Tiryəki olubdu Xalxalda.  
Məcburdu bacım manqal tiryək  
Hazırlaya hər gün həyat yoldaşına.  
Atam kəsincə tiryəki,  
O atıb özünü su quyusuna.  
Ölməyib, amma ölümcül olub  
Qalıb evin küncündə.  
Məcbur oldu bacım  
Xalça fabrikində işləməyə.  
Saraldı Səkinənin gözəl üzü,  
Doldurdu qüسسə ilə ömrümüzü.  
Əfsus, bacım getdi, həyat yoldaşı qaldı.  
Sonra evləndi başqası ilə.  
Qoydu üç uşağı ögey ananın ümidinə.

*03.12.2008, Bakı*

## TƏBRİZİN QIŞ GECƏLƏRİ

Təbrizin qış gecələri,  
Süfrə dolardı meyvə ilə.  
Anam söylərdi,  
Qonaq gələcək bu axşam.  
Gecə qonşular yığışardılar  
Hər gün bir evdə.  
Danışardılar ordan-burdan,  
Siyasətdən, bazardan, dolanışıqdan,  
Mən gec yatardım o gün.  
Anamın icazəsiylə,  
Anlamırdım böyüklərin söhbətini.  
Ancaq zarafatlarından  
    ləzzət alırdım.  
Meyvələrin  
Başqa dadı olardı süfrədə.  
Təbrizin qış gecələri  
Bir başqa mənzərə yaradır  
    xəyalımda.  
Heyf o günlərə...

*03.12.2008, Bakı*

## QARDAŞIM İSMAYILA

Qardaşım İsmayıl –  
Aşiq olmuşdu Zəri adında  
Xalça toxuyan bir qıza.  
Sarı saçları, göy gözləri,  
Rəna kimi əndamı vardı qızın.  
Məktəbdən dönərdi,  
Kömək adıyla oturardı qızın yanında.  
Taleyə bax...  
Bir gün qızı vərəm tutdu  
Sonra da xəstəliyi keçdi İsmayıla.  
Qurban getdi İsmayıl bu mərəzdən  
Tənha qoydu gözəl Zərini  
    xalça fabrikində  
Dözə bilmədi Zəri bu faciəyə.  
Qayıtdı kəndə, ağsaqqal babasıyla,  
Getməzdən əvvəl söylədi mənə:  
– Heç inanmazdım birərbab oğlu  
    aşiq olar öz işçisinə.  
Təmiz hisslərlə  
Sevər bir fəhlə qızını.  
Əfsus, tale gülmədi üzümə.  
Yaşamaq haramdı  
    İsmayılısız mənə.

*03.12.2008, Bakı*

## **BİR GÜN SORUŞDUM**

Bir gün soruşdum –  
Qardaşım İsmayıldan:  
– Heç qorxmursan Allahdan, dindən  
Bir qızla görüşmədən  
Bəlkə bir hadisə oldu, uşaq oldu  
Sənin bu sevdandan.  
Nə cavab verərsən Allaha,  
Mollaya, ata-anama.  
– Sevən, sevilən  
Düşünməz bunları,- dedi İsmayıl,  
İnanmıram müxalif ola Allah  
Öz yaratdığı eşqə, məhəbbətə,  
Hiss edirəm ulduzlar da sevinirlər,  
Bizim pak məhəbbətimizə.  
Mollanısa inanmıram sözlərinə.  
Təəssüf ki, atam-anam da  
Düşüblər mollağın təsirinə.  
Əsl sevən düşünməz bir kimsəni.  
Qurtardı sözün İsmayıl,  
Ömrü kimi bu qısa fikirlərilə.

*03.12.2008, Bakı*

## QURULTAYDA

Dünya Azərbaycanlılarının  
İlk qurultayı keçirildi Bakıda.  
Dünyanın hər tərəfindən  
Yığışdı soydaşlarımız bir yerə.  
İllərlə qabaq gördüyüm  
Dostlarla görüşdük Vətəndə.  
Hiss elədim –  
Təzədən doğulmuşam həyatda.  
Öz söhbətimdə bəyan etdim,  
Prezidentin xidmətlərini  
Azərbaycanın istiqlalında.  
Əsl müəllim adı verdim ona  
Londonda diplomatlarla söhbətinə.  
Qurultayda –  
Əlaqələndirmə Şurası yarandı  
Sevindim ki, mən də seçildim  
Bu Şuranın müavinliyinə.  
İlk dəfə dövlət başçısı üz tutdu.  
İkiyə parçalanmış Azərbaycanlılara.  
«Azərbaycanın müstəqilliyi  
sarsılmazdır, əbədidir», -dedi.  
Bu ürəkdən gələn söz  
Həmişə səslənir qulaqlarımda.

*03.12.2008, Bakı*

## ŞAGİRD LƏRLƏ GÖRÜŞ

Bu gün görüş keçirdim  
Orta məktəb şagirdlərilə.  
Eşitdim öz sözlərimi  
Bu məsum uşaqların dilindən.  
Həyatım göz önünə gəldi  
Sinema pərdəsi kimi.  
Harda doğulmuşam,  
harda böyümüşəm,  
Necə çətinliklər çəkmişəm.  
Özüm bəyan edə bilməzdim  
bu saflıqda  
Suallar sordular məndən,  
Arzuların bildirdilər.  
Onların parıltılı gözləri  
Çıxmır yadımdan.  
Biri soruşdu məndən:  
– Sizin bir arzunuz varmı?  
İstərsiz nə sorum sizdən?  
– Mən anamdan doymadım, -  
Cavab verdim bu məsum uşağa.  
İstərdim azad ola Azərbaycanın Güneyi.  
Anamdan doymadığını söyləyəndə  
Gördüm anaların gözü yaş ilə dolub.  
Peşiman oldum bunu deməkdən.  
Çünki heç vaxt istəməmişəm.  
Gözü yaşlı görəəm anaları.

*05.12.2008, Bakı*

## **BİR NƏSİHƏT**

O qədər sınıq ürək var dünyada  
Saya-hesaba gəlməz bunlar.  
Bacardıqca sınımış ürəkləri  
    ələ gətirin,  
Dünyanın hər nöqtəsində.  
Bilin ki,  
Ürəkləri sındırmaq asandır,  
Bir hünər deyil bu.  
Görmüşəm minləri, milyonları  
Sınımış ürəyin fəryadı içində.  
Amma  
Gizləyirlər öz sirlərini.  
Ürəklərinin fəryadını  
Eşidilməyə qoymurlar.  
Bilmirəm nədir insanda  
Bu qürur, bu təmkin, bu səbir.  
Bacardıqca sınımış ürəkləri  
    ələ gətirin,

*5.12.2008, Bakı*



## **NİYƏ İNSANLAR...**

Niyə insanlar ikilikdə yaşayırlar,

Bəzi vaxt neçə halətdə.

Bəzən özlərini səmimi

göstərilər.

Sanki bundan daha yaxşı insan ola

bilməz

Amma təəssüf ki, əməldə,

Tam bunun əksini edirlər.

Böyük uçurum yaradırlar

başqalarında.

Təəccüb edirəm

Bu iküzlü insanlara.

Bilmirəm nə məqsəd daşıyırlar bunlar

öz içlərində

Ey kaş, olaydı hamı bir üzlü,

Bir sözlü bu dünyada.

*05.12.2008, Bakı*

## DÖZƏ BİLMİRƏM

Dözə bilmirəm anaların,  
Uşaqların göz yaşlarına,  
Görəndə bir ananın göz yaşlarını,  
Görürəm öz anamı orda.  
Sustalır dizlərim, qaralır gözlərim.  
Uşaqların göz yaşları  
Daha dərin iz salır ruhumda.  
Müharibənin yetim qoyduğu  
Uşaqları düşünəndə  
Tökülür göylərin tavanı başıma.  
Viran olur bütün dünya gözümdə.  
Düşünürəm, qurban verəm özümü  
Bu uşaqların rahatlığı üçün.  
Budur, mənim həyat idealım,  
axirətim.

*05.12.2008, Bakı*

## **BİR UŞAĞIN DİLİNDƏN**

Anam, atam yola getmirlər evimizdə,  
Savaşırılar bir-birilə  
gecə-gündüz bilmədən,  
Sevmirəm bu haləti,  
    qaralır dünya gözümdə.  
Atam anamı döyəndə  
Ruhum çıxır canımdan.  
Ölüm istəyirəm o halda,  
Bacarmıram qurtaram onları.  
Oturmuşam pillələrin üstündə,  
Otağımın guşəsində, bir ağacın altında.  
Sanki dünya qərç olub  
Mən qalmışam kənarında.  
Kaş, nə anam evlənəydi,  
Nə də atam onu bu vəziyyətə salaydı.  
Bu bir cinayətdir,  
Mənim taleyimə yazılıb.  
Kimə şikayət edim?  
Allaha?  
Allah da qalib aciz bu cahillərin əlində.

*05.12.2008, Bakı*

## DƏVƏT

Dəvət olunmuşdum  
İncəsənət gimnaziyasına,  
Uşaqların teatrların,  
filmlərin seyr etdim,  
İstedadları çox, imkanları az.  
Yaratmağa həvəs, arzu hədsiz  
Amma maddi meydan  
İmkan vermir onlara,  
Pəncərədən baxırdım  
Həmin məktəbin otağından  
Gördüm neçə gözəl bina ucalıbdı  
göy üzünə,  
Düşündüm öz-özümə,  
Olmazmı bir binanın xərcini,  
Sərf edələr mənəvi irsimizə.  
Bu hisslərlə, bu sualla  
tərk etdim məktəbi.

*6.12.2008, Bakı*

## **ÖZÜ YIXILAN AĞLAMAZ**

Bəzən kiçik bir səhv  
Dəyişə bilər tamam  
insanın taleyini  
Ya bir balaca diqqət,  
ciddiyyət  
Yetirər insanı  
arzularının zirvəsinə.  
Hər iki haləti görmüşəm mən həyatda.  
Amma müttəhim etməmişəm,  
Heç kəsi öz qərarında.  
Çünki atalar demişkən,  
«Özü yığılan ağlamaz».

*06.12.2008, Bakı*

## İNSAN VƏ DƏRD

Yaşadım Qərbdə və Şərqdə illərlə,  
Eşitmişdim  
Dərd yoxdu Qərb ölkəsində,  
Hər yer təmiz, yollar, küçələr işıq,  
Gecələr gündüz kimi,  
İşsiz qalanlara pul var,  
Evsizlərə ev,  
Daha gəlməz bir dərd  
    insanın sorağına.  
Amma mən görmədim həyatı  
Nə Şərqdə, nə Qərbdə dərdsiz,  
Əgər insanın özünün dərdi olmasa,  
Başqalarının dərdi,  
    gəlib tapır adamı.  
İnsan olan şəxs  
    dərdsiz yaşaya bilməz.

*06.12.2008, Bakı*

## İNSAN SEVDASI

Mən bir insanam –  
Anama, bacıma, xanıma, qızlarıma  
Bütün qadınlara hörmətim çox,  
Bəzən düşünürəm necə olur:  
Bir qadını sevəsən, o biri qadına  
Yalnız hörmət edəsən.  
Nədir bu sevgi hissləri insanda,  
Gərçi cavab verə bilməmişəm  
    bu sualıma hələ,  
Amma bilirəm bu bağlıdır.  
Ana, bacı, övlad məhəbbətinə,  
Yoxdur bunlarsız insan sevdası.

*06.12.2008, Bakı*

## **TƏZƏDƏN BAŞLA HƏYATI**

Səhər açılıb işıqlanıb dünyam,  
Daha yatmaq vaxtı keçibdi.  
Yatmışıq illərlə,  
səbəbini bilmədən,  
Yemişik, içmişik,  
dadın bilmədən bu həyatın  
Daha səhər açılıb,  
yatmaq vaxtı keçib,  
Dur ayağa, təzədən başla həyatı.  
Dərindən anlayasan  
bu həyatın dadını.

*06.12.2008, Bakı*



## ATAMA

Kişilik, şücaət, qeyrət yağardı,  
Sənin duruşundan, baxışlarından.  
Görmədim mən səni qorxasan  
İşdən, yoxsulluqdan,  
                  şahdan, vəzirdən,  
Səndəki iradə, qətiyyət  
Heyrətə gətirirdi məni, atam.  
Ayırmadın sevincini, dərdini  
Xalqımızdan, ailəmizdən.  
Sənin anama, bacılarıma  
Etdiyin hörmət, məhəbbət  
Yaratdı bu müqəddəs hissləri məndə.  
Xatırlayıram sənin gülüşünü  
Xalqının gülüşündə.  
Göz yaşlarını –  
Bir uşağın ölməsində.  
Bunlar hamısı kifayət edər,  
Mən baş əyəm sənə, atam  
Bir insan kimi.  
Fəxr edirəm ki, böyütdün məni,  
Öz zəhmətinlə.

*06.12.2008, Bakı*

## ÖZÜMLƏ DÜNYA ARASINDA

Özümlə bu dünya arasında  
Bir körpü görürəm.  
O tərəfində duyğular, ehtiraslar,  
Sevdalar, dostlar,  
Nələr, nələr bürüyüb mənim canımı,  
Gecələr yatmamışam,  
Pul, məqam, sevgi qüssəsindən,  
Gündüz çalışmışam çox qazanam  
Çox yığam övladıma, özümə.  
Bilməmişəm bundan başqa  
Azadlığın olmağını.  
İnsan dərdi çəkməmişəm,  
Amma dərddə yaşamışam,  
Tapmışam dostu məhəbbəti, içərimdə.  
Axtarmamışam –  
Pulu, sərvəti özgələrdə.  
Daha illər keçib bu təcrübəylə,  
İnanmıram pula, sərvətə, boş sevdalara  
Saxta dostluqlara.  
Amma inanıram,  
Təbiətin ilahi sevgisinə.

*06.12.2008, Bakı*

## ÖYRƏNMİŞƏM

Öyrənmişəm ədəbi, mərifəti  
yoxsullardan,  
İnanmışam onların sədaqətinə,  
sevgisinə.  
Görmüşəm onlarda məhəbbəti  
yalnız məhəbbət xatirinə.  
Amma dövlətlilərlə dostluq  
alış-verişə bənzər  
Adama məhəbbət edərlər  
öz gəlirlərinə görə.  
Əgər görsələr bələdasan,  
Dərhal çəkirlər kənara.

*06.12.2008, Bakı*

## MİLLƏT VƏ DÖVLƏT

Dövləti olmayan millət bədbəxtidir,  
Daim yaşatmışam bu hissləri içimdə.  
İngiltərədə, Avropada, Amerikada,  
Dünyanın hər nöqtəsində.  
Yoxumdu bir Vətənim  
    qayıdam ora,  
Deyə bilməmişəm dərdimi  
    bir kimsəyə.  
Nə yoldaşıma, nə qardaşıma  
İllər keçib bu xəstəliyə, bu boşluğa  
    tapmışam dərman,  
O zaman kİ, Azərbacanın bir hissəsi  
Azad olub düşmən əlindən  
Onda düşünmüşəm, dövlətsiz millət  
Bədbəxti, sərgərdandı bu dünyada.

*06.12.2008, Bakı*

## AZADLIĞIN MƏNASI

Azadlığın mənasını  
Yalnız anam verdi mənə.  
Qorxmazdım, çəkinməzdim  
Ondan bir şey istəməkdə.  
Zəng edərdim məktəbdən,  
                  universitetdən  
Gətirəcəm dostlarımı evə,  
– Xoş gəlib, səfa gətirsinlər  
Qurban kəsım sənə.  
Hər şeyimiz var, hər yeməyi istəsən,  
Düzəldərəm sizlərə  
Gətir balam, neçə nəfər istəsən.-  
                  deyərdi.  
Gələrdim dostlarla, yeyərdik, içərdik,  
                  anamın sarayında.  
Dolardı qəlbim məhəbbətlə, qürurla.  
Əfsus, görmədim bir başqa  
                  qadında,  
Yarada bu azadlığı öz övladında.

*07.12.2008, Bakı*

## QURBAN BAYRAMINDA

Qurban bayramıdı –  
Oturmuşam evdə qızımla.  
Gəldi bir qonaq sordu məndən  
Bu gün qurban kəsib-kəsməməyimi.  
Sonra da  
Qurban kəsməyin vacibliyini söylədi.  
Bir az düşündüm,  
Bu avam qonağa nə cavab verməyimi.  
– Sən özün qurban kəsmisən?–  
Deyə sordum mən.  
– Yoxdu mənim imkanım  
Sizin kimi,-dedi.  
Qaldım nə cavab verəm  
Bu sözün müqabilində  
İstəmədim deyəm ki,  
Hər gün qurban veririk  
balalarımızdan,  
İrticaçı düşməyə Təbrizdə  
Vətənin azadlığı yolunda.

*07.12.2008, Bakı*

## TARİXİ BÖLÜRƏM

Mən tarixi ikiyə bölürəm,  
Biri elmə söykənən tarixdi,  
Yaradılıb təcrübə üzərində.  
Şeirdə, fəlsəfədə, təbiətdə.  
İkincisi dinlər, əfsanələr,  
Təbiətdən, insandan uzaq fikirlər.  
İnsanın elmə söykənən  
tarixini oxumuşam,  
Düşünmüşəm, ləzzət almışam.  
İkincisi bir bulud kimi, qaranlıq kimi  
Uzaqdı insan təcrübəsindən.  
Gərək yapışaq insanın  
təcrübə tarixinə,  
Çünki orda həqiqət var,  
bəşəri hisslər var.  
Ağıl, məntiq var.  
O birində əl çatmayan bir qüdrət  
idarə edir insanları.  
Bir qism insan keçirib  
Əl çatmayan asimanı əllərinə.  
Hökümət edirlər insanlara icbarən.  
Birisi insanı azadlığa çağırır,  
O biri fikir zindanları yaradır.

*8.12.2008, Bakı*

## **BİR ZİYALİ SORDU**

Məndən bir ziyalı sordu bu gün,  
Əgər ədəbiyyatda, fəlsəfədə  
Son söz deyilibsə,  
Daha nə lazımdır  
Yenidən yazıb-yaratmaq?  
«Leyli-Məcnun»u Nizamilər, Fizulilər  
Bəyan ediblər.  
Daha nə lazımdır, təzədən yazmaq?  
Ya fəlsəfədə Hegel, Marks  
Yaradıblar bu elmin əsaslarını  
Daha nə lazımdır təzə fəlsəfə yaratmaq?  
Vaxt yox idi bu ziyalıya  
Cavab verəm təfərrüatı ilə,  
Yalnız dedim ki, elmdə, ədəbiyyatda  
Təzələnir fikirlər.  
Çünki dəyişilir zaman, məkan  
İnsan yaradıcılığının müqabilində.  
Düzdür ki, böyük şairlər, filosoflar  
Yazıblar, yaradıblar  
Əbədi qalan ədəbiyyatı, fikirləri  
öz mühitlərində  
Amma hər zamanın şairi, filosofu  
olması lazımdı.  
Onlar da yaradırlar bunları  
canlı təcrübələrində.  
Çünki elm irsdən gəlməz ələ,  
Gərək insan yarada öz təcrübəsində.

*08.12.2008, Bakı*



## DİN VƏ ELM

Bu gün bir neçə alim,  
İrad tuturdu bəzi fikirlərə Quranda.  
Ki, tutmur bu zamanın fikirlərilə.  
Söhbətimiz hərtərəfli oldu.  
Mən də fikrimi belə söylədim:  
Quran ilham olub əsrlərlə əvvəl  
Məhəmməd Peyğəmbərə.  
Biz də onu qəbul etmişik  
Bir müqəddəs kitab kimi.  
Gərəkmez qarışdıraq dinlə elmi  
bu zamanda  
Səy edək ki, Quranı qəbul edək  
Bir müqəddəs kitab kimi  
yalnız din qismətində.  
Başqa elmi suallara ehtiyac yox,  
Çünki dinlə elm,  
fanatizmlə əql qarışa bilməz.

*09.12.2008, Bakı*

## **İNSAN ÖZÜ-ÖZÜNÜN DÜŞMƏNİDİR**

İnsan özü-özünün düşmənidir,  
Zəhərləyir havanı, suyu,  
bütün təbiəti  
Mənfəətinə görə.  
Tökür zəhərli suları çeşmələrə, çaylara,  
dənizlərə,  
Öldürür milyonlarla balıqları,  
Sudakı canlıları,  
Havanı da zəhərləyir,  
torpağı da.  
İş gəlib ora çatıb ki,  
Qütb buzlarının əriməsilə  
Məhv ola bilər həyat yer üzündə.  
Bəs niyə insan –  
Özü-özünün düşmənidir?

*09.12.2008, Bakı*

## UNİVERSİTET YEMƏKXANASINDA

Universitet yeməxanasında –  
Dinləyirdim masada gedən söhbətləri.  
Danışdırlar fəxr ilə  
Yedikləri ləzzətli yeməklərdən.  
Tərif edirdilər o yeməyi, bu yeməyi.  
Təəssüf ki, eşitmədim –  
Elm barəsində bir söhbət.  
Universitetdə gedən  
Tədqiqatlar barəsində bir mübahisə.  
Sanki elmi mübahisə, müzakirə  
Yığışıbdı bu ölkədən.  
Söhbətlər məhdudlaşıb  
Restoranların yeməklərilə.  
Bahalı maşınlarının qiymətlərilə.  
Boş-boş qeybətlərlə.

*09.12.2008, Bakı*

## AÇILMAMIŞ SİRLƏR

Qərbdə hər kəsin fikirləri,  
Qüssələri, sevincləri  
İçində yığışıb qalır.  
İstəmir başqasına  
Dərdini-sərini söyləsin,  
Boşaltsın ürəyini.  
Bu qapanma və çəkinmələr  
Adiləşib hər kəsdə.  
Buna görə çəkilirlər içkiyə, narkotikə,  
Ta rahatlasınlar özlərini öz içlərində.  
Amma Şərqdə hər kəs  
Boşaldır ürəyinin qəm-qüssəsini,  
Hətta şadlığını dostuna, tanışına.  
Bu rahatlıq verir insana,  
Görürəm mən bu fərqi,  
Şərqin şad yaşaması  
Bu açıqlıqdan qaynaqlanır,  
Budur, Şərglə Qərbin açılmamış sirləri.

*12.12.2008, Bakı*

## SEVİRƏM UŞAQLARI

Sevirəm uşaqları çox –  
Onların oynamaq səsini  
Küçəmizdə eşidəndə  
Bəziləri anlamırlar  
Uşaqların quşlar kimi çığır-bağırılarını.  
Mənimsə bu səslər  
    rahatlıq gətirir ruhuma,  
Cavanlaşırım bu səsləri eşidəndə.  
Canlanır Təbrizdə keçən  
    uşaqlıq illərim  
Gözümün önündə.  
Səhərdən axşamacan oynayırdıq,  
Ağacdən at minib çapardıq.  
Məhəlləmizdə uşaqların gülüşü,  
    göylərə ucalardı.  
Axşam qaranlıq düşəndə,  
Quşlar yuvalarına köçəndə  
Anam, atam küçə-bacadan  
Bizi evimizə səsləyəndə  
Qüssələnərdim.  
Düşünərdim, kaş, bitməyəydi gün,  
Çağırmaqaydılar məni evə.  
Bakıda uşaqların küçəmizdə  
Oynamaq sədası  
Gətirir xatirimə –  
Təbrizdə keçən o xoşbəxt günlərimi.

*12.12.2008, Bakı*

## KOR XATİRƏLƏR

Bakıda uşaq bağçalarını,  
Məktəblərin futbol meydançalarını,  
Parkları, çəmənləri, bağları  
Çeviriblər uca binalara, göydələnlərə  
Xatirimdədir,  
Azərbaycan azad olandan sonra  
Təəccüb edirdim görəndə  
Uşaq dünyasının qəsb olunmağını.  
Etiraz etdim bu halətə  
Qonşumuzda –  
Uşaq bağçasının sökülməsini görəndə.  
Qüssələndim, görəndə ki,  
uşaqların yeri yoxdu,  
Topla oynamağa, əylənməyə  
Hər pəncərədən etiraz səsi gəlirdi,  
Qalxırdı uşaqların əleyhinə,  
Məcbur olurdular, məsum uşaqlar  
Oynasınlar qorxulu maşın yolunda,  
Nə deyəsən bu tamahkarlara  
Uşaqlıq dünyasını unudanlara.  
Çünki kor olublar –  
Öz şirin xatirlərinə.

*13.12.2008, Bakı*

## XATİRƏ ÇIRAĞI

Xatirimdədir təzə Bakıya gələndə,  
Bacıma bənzəyən gözəl bir xanım  
Evində qutab bişirir,  
Satırdı səhərlər küçədə.  
Bir az keçmədi ki, saraldı soldu,  
Bacıma bənzəyən bu gözəl xanım.  
Təəccüb eylədim qara saçların  
    bəyaz olmasına  
Belə qısa zamanda.  
Qadının yerişi sustaldı,  
Gözəl bənizi saraldı.  
Müştəri çağırın səsi batdı.  
Sonra cismi sönüb getdi  
Mənim xatirə çırağımın.  
Qüssələndirdi məni bu halət.  
Hələ də xatırlayıram –  
Bacıma bənzəyən bu gözəlin  
Çıraq kimi yanıb sönməsini.

*13.12.2008, Bakı*

## ÖZ ŞƏHƏRİNDƏ QƏRİB OLMAQ

Öz şəhərində qərib olmaq çətindi  
Tək qalasan, tək işləyib, tək yeyəsən  
Olmaya ailən,  
Yalnız yaşayasan xatirələrlə.  
Yediyin nemətlər böyüyə ağzında.  
Uda bilməyəsən tikələri.  
Gecə-gündüz daşıyasan ailə xiffətini.  
Xəyallarda düyasan  
Uşaqlarının qulaq batıran səslərini,  
Süfrənin toy məclisinə bənzəməsini.  
Evdə biri-birinə qarışan uşaq libaslarını,  
Başmaqları, çəkmələri.  
Səhraya dönür ev  
Bunlar olmayanda.  
Allah qorusun məni,  
qocalıqda bu halətdən.  
Buna görə sevirəm uşaqları,  
Onların səs-sədasını  
Küçədə, məktəbdə, evimdə.

*13.12.2008, Bakı*



## XATIRLAYIRAM

Xatırlayıram –  
Mehriban əmimin ölümünü.  
Balaca əmim oğlanlarının  
Qüssələnib, saralıb solmasını.  
Mən də onların yaşındaydım.  
Hiss edirdim ölümün gətirdiyi  
boşluğu, qəm-qüssəni,  
Onlara gedəndə duydum –  
Əmimdən sonra evin boşalmağını.  
Elə bil hava yox idi nəfəs almağa.  
Əmim oğlanları unutmuşdular  
Oynamağı, əylənməyi.  
Heç bilməzdim atanın ölümü  
Bunca viran edər  
bir ailənin həyatını.  
Hətta daşı-divarı da dəyişər.  
Unuda bilmirəm –  
O qüssəli, kədərli günləri.

*13.12.2008, Bakı*

## **BİR UŞAĞIN DİLİNDƏN**

Yaşayırdım gül-çüçəkli həyətdə,  
Firavanlıq içərisində  
Bacılarımla, ata-anamla kəndimizdə.  
Cənnətdən danışanda gəlirdi  
    bu həyəət, bu ev,  
        bu firavanlıq nəzərimə.  
Dəyişdi bu cənnət cəhənnəm oldu.  
Bir anda, bir göz qırpımında,  
Öldürdülər ermənilər cavan atamı.  
Atamın ölümü –  
Yandırdı-yaxdı kəndi nəzərimdə.  
Qeyb oldu xoşbəxt günlərimiz.  
Anamın çöhrəsi saraldı, soldu  
    payız yarpaqları kimi.  
Səpələndik hərəməz bir tərəfə  
Unutduq o uşaqlıq məhəbbətini.  
Sanki yer-göy düşmən oldu bizə  
Bilmədim kəsüm Allahımdan,  
    dövlətimdən, yoxsa özümdən  
Aldılar düşmənlər həyatı  
Atamın ölümüylə bizdən.

*13.12.2008, Bakı*

## ATASI ZINDANDA OLAN TƏBRİZLİ UŞAĞIN DİLİNDƏN

Atamın həyatı zindanda keçib  
Xatırlayıram onu tutan polislər,  
Gələrdilər gecələr qaranlıqda  
Küçədə adam olmayanda.  
Qapının səsindən bilərdi anam  
Ağarardı rəngi bəyaz qar kimi.  
Bilirdik anamın halından  
Gəliblər, yenə aparsınlar atamı  
Zindana, işgəncəyə, ölümə.  
Bilmirdim nədir zindan,  
Nədən aparırlar atamı...  
Amma xatırlayıram atam  
Gedərdi öz ayağıyla, sapsağlam,  
Qayıdanda iki ay sonra  
Qol-qıçı sındırılmış gələrdi.  
Anam məlhəm salardı  
Atamın ayaqlarına, kürəklərinə.  
Eşidirdim atamın naləsini dərd içində  
Keçmədi çox zaman,  
Öyrəndim atamın hər il  
Həbsə atılmasının səbəbini.  
Atam istəyirmiş məktəb açsın  
ana dilində  
Bu zalım dövlət  
Buna görə atamı çəkirmiş  
Məhkəməyə, işgəncəyə  
Ta susdursunlar dilini Təbrizdə.

*13.12.2008, Bakı*

## **BİR QAÇQININ DİLİNDƏN**

İstəmirəm rəhm edələr mənə  
İstəmirəm öz şəhərimdə,  
    öz vətənimdə,  
Dilənçi edələr məni.  
İstəyirəm mənə rəhm edənlərin  
    çıxaram gözlərini  
Nifrət edirəm onlara düşmən kimi  
Danışırım özümlə içimdə  
Deyirəm verin haqqımı,  
    silahımı özümə.  
Rəhm etməyin yalandan,  
Lənət oxumayın yalnız sözlə düşməne  
Bağlamayın əllərini, ayaqlarını  
Qoyun qalxım, alım itirilmiş yerlərimi.  
Azad edirəm anamı, bacımı  
    vəhşi düşmən əlindən.  
Ehtiyacım yoxdu, sizin rəhminizə  
Sizin yalançı sözlərinizə  
Yalnız inanıram özümə.  
Yalnız inanıram özümə.

*13.12.2008, Bakı*

## **QIZIM SARAYA**

QIZIM böyütdün sən –  
Təbrizin adını dünyada  
Elminlə, bacarığınla.  
Tibbdə yeni kəşflərinlə.  
Yenilik gətirdin öz sahəndə  
Səsləndərdin Təbriz adını  
          universitetlərdə.  
Doldurdun internet səhifələrini  
Öz tədqiqatının nəticələri ilə.  
Ucaltdın ailəmin adını  
Dostlar, tanışlar arasında.  
İstəyirəm deyəm, sağ ol qızım  
Ucaltmısan əzəmətli  
Vətənimin adını  
Bütün dünyada.

*14.12.2008, Bakı*

## LEYLAMIN YERİ

Leyla, gətirdin mənə,  
Qızımın xatirəsini  
Açdı çiçəklər ürəyimdə təzədən,  
Təzə qan gəldi damarlarıma.  
Nə gözəl olarmış  
Övlad məhəbbəti.  
Çox bənzəyirsən mənim Leylama,  
Ruhun dərinə onun kimi.  
Gözlərin xatırladır  
Keçmiş hisslərimi.  
Nə olaydı qəbul edəsən  
Məni baba kimi.  
Bağrıma basam səni  
Leylam kimi.  
Hər şeyim var  
Dünya mənimdi  
Yalnız Leylamın yeri boşdu.

*11.05.2008, Bakı*

## QIZIM MINAYA

Səni həmişə bənzətmişəm  
Bahar şükufələrinə.  
Mavi göylər kimi gözəlsən,  
Diridi xəyalların uşaqlıqdan.  
Bağçada səni  
Yaradıcı uşaq adlandırırıldı  
Sən açdın incəsənət qapılarını  
üzümüzə.  
Yüksəldin Təbrizin adını  
Londonda Kral kollecində.  
Sənin təvazökarlığıyla, nəcabətinlə  
Qürur duyuram.  
Və bunlardan savayı  
Bir insan kimi yanıb ürəyin  
Şərq millətlərinin  
təpdalanmış haqlarına.  
Səni görəndə qızım  
Təbrizin gözəlliyini xatırlayıram.  
Anamın baxışı, duruşu, fikirləri,  
Gözəl saçları, gəlir gözümün önünə.  
Sən sakitlik gətirirsən qürbətdə  
Ruhuma, qəlbimə, düşüncələrimə.

*14.12.2008, Bakı*

## OĞLUM CAMALA

Sən uşaq gözəlliyyənin  
təcəssümüydün.  
Heç vaxt getmirdi  
dodaqlarından təcəssüm.  
Az da versək,  
çox da versək yeyərdin  
Heç görmədim ağlayasan yemək üstə.  
Sən səsləndirdin musiqini  
Həyatımızda, evimizdə.  
Yeniyetməlik dövrümüzdə.  
Amma əfsus təşviq etmədim  
səni bu sahədə  
Sən göstərdin istedadını  
dostlar içində.  
Göstərdin ki, musiqilə, məhəbbətlə  
Almaq olar bu dünyanı əlinə  
Böyütmək olar Təbriz adını  
Sıravı insanların ürəyində.  
Sən sevdin təbiəti, heyvanları, quşları,  
Çox çətinliklərə düşdün  
Amma vermədin insanlığı əldən  
Bilirəm ki, oğlum Camal  
Bacın Leylanın vaxtsız ölümü,  
Səni də vaxtsız apardı həyatdan.

*20.04.2009, Bakı*



## OĞLUM KƏRİMƏ

Kərim, sən bir uşaqdın –  
Həvəsə gətirdin bacılarımı.  
Bir il çəkmədi Kərim qoydular  
Təbrizdə hər oğlanın adını.  
Uşaqılıqda mislin yox idi,  
dəcəllikdə, şirinlikdə.  
Yorurdun ananı gecə-gündüz  
Dözürdü anan inanılmaz səbrlə.  
Qızardırdın ananı küçədə,  
Bazarda öz ədalarınla.  
Amma dəyişildin sən  
yeniyyətməlik yaşında.  
Sakit, az danışdın oldun ingilislər kimi.  
Evdə saatlarla varlığını  
Bildirmirdin bir kəsə.  
Hər işində sakit, təmkinli oldun,  
Hətta uzaqlaşdırdılar  
sakit olduğun üçün işdən.  
Qızlar sevirilər  
sənin sakit təbiətini.  
Ancaq açmamısan bu günədək  
Qəlbini bir qıza.

*15.12.2008, Bakı*

## XANIMIM JAKLINƏ

Səni bənzətdim Təbrizimin gözəllərinə  
Anama oxşarlığın,  
Bağladı məni illərlə qürbətdə sənə.  
Sən dözdün mənim əzablarıma,  
çətinliklərimə,  
Ata-ananın etirazlarına.  
Ruh verdin yaradıcılığımıza,  
Elmi uğurlarıma.  
Uca tutdun başını ingilislər arasında  
Bir şərqlilə həyat qurduğun üçün.  
Xatirimdədir nə qədər sevinirdin  
«Təbrizi» soyadını  
daşımağa başlayanda,  
İtirmədin özünü mənim  
tufanlı həyatımda.  
Bilmirdin sabah nə olacaq  
Bilmirdin gedəndə qayıdacağımı.  
Məktublar şahiddi bu  
nigarançılığa.  
Amma sən möhkəm dayandın,  
Mehriban ana kimi  
Övladlarımızın yanında.  
Unutmadın heç zaman  
Sevgini, məhəbbətini  
Mən sərgərdan təbrizlidən.  
Anam yaxından tanıyanda  
Heyran oldu sənə.  
Çünki anladı sənin hörmətini  
Dilimizə, millətimizə.

*15.12.2008, Bakı*

## ZƏHRA NƏNƏMİZƏ

Zəhra bir lal-kar qadın idi,  
Gəlmişdi bizə qardaşlarım uşaqları.  
Olmuşdu onlara ana kimi  
          mehriban nənə,  
Gəzdirərdi onları kürəyində  
          iş görəndə.  
Bu lal-kar qadında –  
          dəniz tək məhəbbət,  
          günəş tək enerji vardı.  
Yorulmazdı evdə, həyətdə işləməkdən,  
Anamı qoruyurdu hər çətin işdən.  
Onu tək buraxmırdı süfrə başında  
Tutmurdu üzünü heç kəsdən,  
Qoymazdı məni  
          ağır çamadan götürəm,  
Təmizlərdi libaslarımı hər gün.  
Anam baxırdı ona anası kimi  
Yeməyinə, istirahətinə, səhhətinə.  
Bir gün anam dəyişdi dünyasını  
Bununla da dəyişildi  
Zəhra nənəmizin dünyası.  
Qaldı bacılarımın evində,  
Deyirlər, yoruldu təklidən,  
Rəhmətə getdi bir gün  
Bacımın zirzəmisində.  
Hələ də daşıyırıq hər birimiz  
Bu qayğıkeş qadının  
Məhəbbətini ürəyimizdə.

*14.12.2008, Bakı*

## SEVİRƏM SƏNİN RUHUNU

İlk görüşümdəcə sevdim səni –  
Öpdüm əllərini.  
Bir dəfə yemək başında söylədim  
Səni nə qədər istədiyimi.  
Çevirmək istəyirəm yazıya  
    indi bu hisslərimi.  
Keçir xeyli zaman  
Universitetdə ilk görüşümdən.  
Hələ də yadımdadı, xatirimdədi  
    səninlə qarşılaşmağım.  
İstərdim yaradam gözəlliyini  
    bir kitab surətində.  
Amma bağa girməzlər bağbanın  
    icazəsi olmadan,  
İcazə verin, dadım bir də  
    bağınızın meyvəsini.  
Görüm nələr gizlənilib bu gözəlliyin  
    arxasında.  
Məcbur etmirəm cavab verəsiniz mənə  
Əgər olmasa bir az  
    mənin hisslərimdən sizdə.  
Həyatımda çoxlarını görmüşəm.  
Amma baş əyməmişəm onların  
    zahiri məqamlarına.  
Aramışam gözəlliyi əzəməti  
    insan ruhunda.

*15.12.2008, Bakı*

## GƏLİN İNSAN OLAQ

Çox sözlər danışılır,  
    çox planlar qurulur,  
Çoxlu qanlar tökülür müharibələrdə.  
Amma sorulmur:  
«Necə insan olmaq olar bu həyatda».  
Əgər bu böyük qüdrətlərin biri  
    anlaya nədir insan.  
Nicat verər bu dünyaya  
Xilas edər onu –  
Davadan, ölümdən, aclıqdan,  
İnsanlığ təmiz eşqdi bütün insanlara.  
İnsanlığ behişt yaratmaqdı,  
Firavanlıq gətirməkdi başqalarına.  
İnsanlığ – qorumaqdı insanların  
Azadlığını, dilini, mədəniyyətini.  
Mən istəyirəm bu insaniyyəti,  
Özümdən, millətimdən ötrü.  
Çünki olmasa bu insaniyyət –  
Nə mən olacağam, nə millət.  
Budur insanın məqsədi əgər anlasaq.  
Amma təəssüf olsun ki,  
Qüdrət sahibləri –  
İtiriblər insanlıq düşüncəsini.

*15.12.2008, Bakı*

## SÜD ANAM HUMAYA

Sənin palçıq daxman –  
Mənim üçün qəsr idi,  
Bizim ev kimi xalçalarla  
döşənməmişdi.  
Köhnə, rəngi getmiş kilim sərilməmişdi,  
Yıxılında dizlərim əzilərdi.  
Xatırlayıram, quru çörəyin  
Bal dadı verərdi ağzımda.  
Bir gün həyətdə –  
Sənin məhəbbətin,  
Balaca evi doldururdu.  
Yayda damda yatmağımız  
Göydə ulduzların parıltısı,  
Sizin məhəllənin kənd havası,  
Süd bacım Fatiməylə oynamağım,  
Dan söküləndə qatırların,  
Dəvə karvanının şəhərə girməsi,  
Musiqi kimi zıncrov səsləri,  
Oyadırdı yuxudan məni.  
Davam edirdi bu, günəş çıxınca,  
Sonra təzədən yuxu aparırdı məni,  
Görürdüm başım üstə durub  
Səsləyirsən Fatiməni, məni  
Nədəndir, unuda bilmirəm səni?

*18.12.2008, Bakı*

## İZZƏT ƏMİYƏ

İzzət əmi süd anamın əriydi,  
Səhər gedib axşam evə dönərdi.  
Mehriban, gülər üz idi.  
Sonralar bildim bənnə işlədiyini.  
O, anam Humayı çox istəyirdi,  
Görmədim bir dəfə səsinin qalxmasını,  
Bir kimsəyə hirsələnməsini.  
Sakit yeyərdi çörəyini səhərlər,  
Qayıdardı torbası meyvə ilə dolu.  
Yayda bizim ən çox yediyimiz,  
Meyvə, pendir, çörək olardı.  
Evimizdəki yeməklərdən –  
Daha çox sevirdim bu yeməkləri.  
Çünki dolu idi bu daxma gülüşlə,  
məhəbbətlə.

İzzət əmi Novruz bayramında  
Alardı boynuna məni,  
Təbriz bazarında.  
Oturub onun boynunda –  
Tamaşa edərdim bəzənmiş dükanlara.  
Böyüklərə, cavanlara, uşaqlara.

*18.12.2008, Bakı*

## **TƏBRİZLİ BİR ANANIN DİLİNDƏN**

Bilmirəm, uşaqlarımın –  
Yeməyinin, geyiminin fikrini çəkimi?  
Ya necə geyinməliyəm –  
Ta polis narahat etməsin məni.  
Təccüb edirəm –  
Bunu «islam» adına edirlər.  
Müsəlman ailəsində doğulmuşam  
Bilmədən bu qanunları.  
Uşaqkən azad olmuşam –  
Şükr etmişəm Allahın səxavətinə.  
Nə anam, nə atam qadağa qoymayıb  
yeməyimizə, geyimimizə.  
Fərq qoymayıblar –  
Qardaşımınla mənim aramda.  
İndi bilmirəm bu qondarma islamı  
kim gətirib,  
Belə şeylər nə Quranda var,  
Nə Peyğəmbərimiz söyləyib.  
Eşidəndə ki, qadınları, qızları,  
Həbs edib şallaq vururlar,  
geyimlərinə görə,  
Eşidəndə ki, neçəsini doldurub  
konteynərə,  
Havasızlıqdan öldürüblər.  
Bilmirəm balalarımın dərini çəkimi,  
Yoxsa gələcəyimin fikrini?

*20.12.2008, Bakı*



## **BİR ANANIN ŞİKAYƏTİ**

Mən gözümü açandan –  
Bu fərqləri görmüşəm  
    kişilə qadın arasında.  
Görmüşəm bacılarımı, tanışlarımı,  
Məcbur ediblər ailə qurmağa  
Yazılmamış qanunlarla.  
Yaranıb konflikt içimdə.  
Bir tərəfdən istəmişəm,  
Oxuyam, inkişaf edəm,  
İstəmişəm göstərəm ki,  
Qardaşım edəni mən də bacararam.  
Müəllim, mühəndis, həkim kimi  
Aça bilərəm elm qapılarını  
    insanlar üzünə.  
Ancaq açdım bir zaman gözümü,  
Gördüm səkkiz uşaq anasıyam.  
Amma hələ də içərim yanır  
Arzularımın puç olmağına.  
Xoşam ana olmağıma,  
Fəxr edirəm balalarım.  
Amma soruram özümdən:  
Allahım, məni yaratmısan məgər  
Yalnız dünyaya uşaq gətirməyə?

*20.12.2008, Bakı*

## **GƏRƏKMƏZ**

Birinin ürəyini sındırmaq –  
O qədər çətin deyil.  
İnsan bilə-bilə, ya bilmədən  
Sındırır ürəkləri,  
Yandırır ürəkləri.  
Amma insan ürəyi Allahın Kəbəsidir.  
Bu Kəbəyə hörmət etmək gərək  
həmişə.  
Bir insana hörmət –  
Bütün insanlığa hörmətdi.  
Çünki bir zərrə tamam dünyadı.  
Dünyanı bir insanda görmək olar.  
Gərəkməz, kiçik sayaq  
Qəlbi Kəbə olanı –  
İnsanı.

*20.12.2008, Bakı*

## RAZI DEYİLƏM

Heç nə razı etmir məni bu dünyada,  
Nə pul, nə sərvət, nə məqam.  
Başqalarına nədir faydam?  
Onu düşünürəm.  
Yemək, içmək, varlanmaq –  
Yalnız özünü düşünmək naqislikdi.  
Dünyanı dar bacadan görməkdi.  
Bu baxış razı etməz insanı həyatda,  
Çünki rişəsi acliqdadır.  
Mən istəyirəm  
    qətrə olam okeanda,  
İstərəm qarışam,  
    itəm başqa qətrələrdə,  
Özgələrinə gərək olam.  
Buna görə hərəkətdəyəm –  
Buna görə düşünürəm.  
Buna görə yaşayıram.

*20.12.2008, Bakı*

## **TƏVAZÖKAR ALİM YAKOB BRONOVSKIYƏ**

Yakob Bronovski –  
Məni təşviq etdi Vilyam Bleykə.  
Çağırdı evinə, bağışladı  
Bleykə həsr olunmuş kitabını.  
Həvəsləndirdi məqaləmi dərc etdirəm.  
Heyrətdə qaldım bu əzəmətli  
Alimin təvazökarlığına.  
İllər keçdi, bitirdim dissertasiyayı  
Hazırlaşdım imtahana.  
Sevindim, onu təyin edəndə  
İmtahan şurasının rəyasətinə.  
Bir az sonra dəvət etdilər məni  
Londona imtahana.  
Xahiş etdilər Bronovskidən  
Sorsun sualları məndən.  
– Mən Səbri bəyi doktor bilirəm  
Amerikadan gəlmədən öncə,  
Ancaq bir neçə sualım var  
Özüm üçün öyrənəm, - söylədi.  
Heyrətdə qaldım bu alimin  
təvazökarlığına.  
Söylədi bu əsərin –  
Hər səhifəsi qızıldı  
Gərək nəşr oluna.  
Və bu böyük alim  
Özü tanıtdırdı kitabı televiziyada.  
O zaman gördüm –  
Əsil alim təvazökarlığını,  
Böyük insan fədakarlığını.

*07.12.2008, Bakı*

## ƏZİZ NESİNƏ

Türk yazarı Əziz Nesinlə  
İllərlə dostluq etmişəm.  
Siyasi fikirlərimiz fərqli olsa da  
Amma böyük insan gördüm onu.  
Gəlib götürərdi mənə İstanbuldan  
Çatalcada özünün uşaqlar evinə.  
Minərdik bir avtobusa  
Danışardıq yol boyu  
Bir gün dedim:  
– Sənin kitablarından yaxşı gəlirin var,  
Nə gərəkdir minəsən köhnə maşınlara.  
– Qardaşım, mən alıram fikirlərimi,  
İlhamımı sadə adamlardan, - dedi.  
Kitablarının gəlirindən –  
Bir uşaq evi düzəltdi.  
Ən kiçik yaşdan, yeniyetməyədək  
Uşaqlar gördüm orda.  
Böyüklər kiçiklərə baxırdı,  
Yaşayırdılar ailə kimi –  
Əziz Nesinin başçılığı altında.  
Unutmuram bir mənzərəni –  
Oturmuşdum Əziz Nesinlə evdə  
Bir kiçik qız gəldi  
Oturdu Əzizin dizləri üstə sormadan,  
Biz danışdıq, uşaq baxırdı sakitcə,  
Gözlərindən, üzündən razılıq yağdı.  
Sanki söyləyirdi ürəyində  
Əziz də, ev də, bu dünya da  
mənimdi.

*14.12.2008, Bakı*



## İNDİ ANLAYIRAM

İndi anlayıram niyə –  
pozuldu sovet sistemi,  
İndi anlayıram niyə –  
Getdi bada  
    millətlərin zəhməti.  
Böyüdürdülər balaca işləri,  
Danışdırlar olmayan sözləri.  
Təbliğatların sözü vardı, özü yoxdu,  
Fəaliyyət iclas üstündə qurulurdu.  
Rüşvət, yalan, saxtakarlıq  
Ayaq tutub yeriyirdi.  
Universitetə girmək üçün  
Rüşvət vermək lazım idi.  
Pulsuz bir işi aşırmaq olmurdu.  
Bu səhvlər idi ki, dağıtdı  
Böyük bir sovet sistemini  
Məhv etdi demokrasini –  
Sosializmin rişəsini.

*21.12.2008, Bakı*



## NADAN HƏKİMLƏRİN CİNAYƏTİ

Ürəyimə tikanlar batır –  
Analar balalarını itirəndə.  
Xəstəxanalarda uşaqlar ölür,  
Naməlum surətdə.  
Soranda həkimdən:  
–Necə olur bu?  
Ana sağlam, ata sağlam,  
Ölüm hardan gəlir bu körpəyə?  
Bunu Allahın işi kimi izah edirlər.  
Tikanlar batır ürəyimə  
    bu sözləri eşidəndə,  
İstərdim mühakimə edəm  
Həkimləri səhvinə görə.  
Əgər doğrudan arasaq  
    bu cinayətin rişəsini,  
Görərik ki, rüşvət dayanır  
    arxasında  
İnanmır gözlərim,  
Balalarımız heç nədən ölürlər  
Nadan həkimlərin əlində.

*21.12.2008, Bakı*

## **TƏZƏ DOĞULMUŞ KÖRPƏ**

Nə qədər gözəldi –  
Təzə doğulmuş körpəyə  
Anasının süd verməsini  
seyr etmək.  
Körpənin həyat eşqinə,  
Ana sevgisinə,  
Addım-addım dünyaya gəlişinə  
Məftun olmaq.

*25.12.2008, Bakı*

## **KAŞ BITMƏYƏ...**

Kaş, bitməyə bu gecənin ömrü –  
Gəlib xatirimə –  
Ömrümün bütün gözəllikləri,  
    şirin xatirələri.  
Uğurlarım, müvəffəqiyyətlərim  
Ruhuma qanad verən  
İşıqlı anlarım,  
    dəqiqələrim, günlərim  
Dolaşır yaddaşımda.  
Kaş, bitməyə bu gecənin ömrü.  
Gəlib xatirimə –  
Ömrümün bütün gözəllikləri.

*25.12.2008, Bakı*

## **RUHUN TÜĞYANI**

(poema)

Çox qədimdi Azərbaycanın tarixi,  
İlk mədəniyyəti –  
Əski türklər – şümerlər yaradıb  
Beş min il əvvəl yer üzündə.  
İndi düşmənlərimiz –  
Türkün qədim mədəniyyətini  
Öz adlarına çıxırlar.  
Hətta özümüz də bilmirik tariximizi.  
Misirə, Yunanıstana şəkkim yox,  
Amma təəssüflər olsun,  
İngiltərədə dərs deyəndə –  
Hərdən görürdüm,  
Türk dünyasından  
          gələn tələbələr,  
Öz əsillərini yunanda,  
Misirdə axtarırlar,  
İsbat etmək istəyirlər –  
Türk mədəniyyəti,  
Yunandan nə qədər təsirlənib.  
Buna nə deyəsən?  
Azərbaycanın tarixi  
Yenidən öyrənilməli,  
Yenidən yazılmalıdır.  
Bunu zaman tələb edir,  
Tarix tələb edir.

### **Firdovsinin şovinizmi**

Fars hökumətinin –  
Yanlışı siyasəti,

Ana dilimizdə oxumağı  
yasaq edibdi məktəblərdə.  
Kifayətlənməyib bu cinayətlə  
Hətta yanlış öyrədiblər tarixi bizə.  
Guya Turan –  
Vəhşi insanlar məskəniymiş.  
Çünki fars şairi Firdovsi  
Yaratmışdı bu təsəvvürü bizlərdə.  
Farslardan bir qəhrəman, şücaətli  
İnsan obrazı yaratmışdı  
Şeir adına qoşduğu yalanlarda.  
Türklərin vəhşi obrazını  
Yaratmışdı insanların zehmində.  
İrandan çıxandan sonra –  
Turan mədəniyyətini öyrənib  
Türk tarixilə tanış olanda  
Heyrət etdim fars şairinin  
Neçə əsr bundan əvvəl  
İnsanlığa yaraşmayan şovinizminə,  
Türkə xəyanətinə.  
Bir millətin tarixinin  
yalandan yazılmasına,  
uydurulmasına.  
Mədəniyyət beşiyi Turanın  
Vəhşi kimi canlandırılmasına.

### **Şəms Təbriziyə**

Heyf, Şəms!  
Sən diri ikən –  
Daş kimi, canlı ölülərin  
Əhatəsində yaşadın.  
Nicat tapmadın doğma ocağında.

Mane oldular  
tarixin çərxinin  
dolanmasına.  
Bir çırağın –  
Öz yurdunda yanmasına.  
Sən oldun su,  
Zaman dəyirmanına.  
Günəş oldun güllərə, çiçəklərə,  
Ağacları hər zaman.  
İşıq oldun xalqının  
Qaranlıq gecələrində.  
Kaş, sənə qurban olaydı  
Bu canlı ölümlər.  
Azad olaydı tariximiz,  
Bu bələlardan.  
Cahillər düşüblər hər libasa  
Din libasına,  
azadlıq libasına,  
siyasət libasına.  
Birliyə, qardaşlığa, dostluğa  
qarşıdılar  
Bu ikiüzlü adamlar.  
Heyf, Şəms!  
İndi sən yoxsan.

### **Səttar xana**

Niyə səndən qorxurdu –  
Daxili, xarici düşmənlər, Səttarxan!  
Niyə xalqımız bu qədər sevir,  
Tərif edir səni, Səttarxan!  
Əmirəxiz məhəlləsindən keçəndə  
Divarlar da baş əyib

sənin şucaətinə,  
Vətən sevginə.  
Uşaqılıqda analarımız səndən  
Bəhs ediblər beşik başında,  
Kişi, qadın, qoca, cavan,  
İştirak ediblər –  
Sənin başçılıq etdiyin Təbriz üsyanında.  
Qızlar, qadınlar kişi libası geyib,  
Müdafiə ediblər Təbrizi  
    səngərlərdə  
Sənin yanında.  
Şəhid olandan sonra  
Bilinib qadınıqları.  
Saxlamısan Təbrizi ayaq üstə  
Tam bir il düşmən mühasirəsində.  
Sındırmısan, ümitsiz etmişən,  
Düşməni əməlindən.  
Buna görə xalqımız sənin adınla  
İllər boyu fəxr duyacaq.  
Zaman gəlib qalxasan təzədən  
Üsyan edəsən zülm əleyhinə.  
Ucaldasan yenidən  
Təbrizin başını zirvələrə.

### **Firudin İbrahimiyyə**

On yaşında idim,  
Milli Hökumət dövründə,  
İzləyirdim xəbərləri  
    gecə-gündüz, diqqətlə,  
1946-nın axırlarında –  
Getmişdim səhər tezdən  
    çörək almağa.

Gördüm qaçaqaç var küçədə  
əsgərlər arasında  
Sordum qaçan əsgərlərin birindən:  
– Əcəba, nə olub bu gün, söylə mənə.  
– Yıxıldı hökumət,  
yıxıldı evimiz,  
Məhv oldu gələcəyimiz.  
Qırırlar günahsız insanları, -  
söylədi əsgər qaça-qaça.  
Sonra eşitdim ki,  
Dara çəkirlər  
Firudin İbrahimini  
Təbrizdə millət bağı önündə.  
Unutmaram o günü ömrümdə.  
Getdim gördüm, camaat yığışıb  
Dövrə vurub Firudinin ətrafında.  
Dar ağacı kənarında,  
Yer,  
göy,  
dam-divar  
Dolu idi silahlı əsgərlə,  
Yalnız Firudini dar ağacına  
çəkmək üçün.  
Bu qədər qüvvə cəlb olunmuşdu.  
Gördüm bir gözəl cavan uca qamətilə,  
Məğrur durub dar ağacı qarşısında.  
Geyinibdi gözəl kostyum  
Salıbdı qalstuku boynuna,  
Sanki dar ağacına yox,  
Bir ziyafətə gəlibdi.  
Bu halət daha çox  
qorxudurdu düşməni.  
Göstərirdi bu şəxsin iradəsini,



qüdrətini  
Və sınımaz Vətən eşqini.  
Kəndiri boynuna salmadan əvvəl  
Xar etdi şah qoşunun bu cümləylə,  
Gör nə qədər bu xainlər zəifdirlər,  
Qorxurlar məni hətta  
Dara çəkməkdən.  
Amma bütün vücudumla inanmışam.  
Azərbaycanın varlığına.  
Üç dəfə –  
«Yaşasın Azərbaycan!» dedi  
Sonra saldı kəndiri  
Öz əliylə boynuna.  
Qəhrəman kimi ölümüylə –  
Qorxu saldı.  
Xain düşmənin canına.

### **İqbal Lahuriyə**

Tanışam sənin  
fikirinlə,  
seirinlə,  
fəlsəfənlə  
Gənclik illərimidən.  
Tapmışam səndə işıqlıq, aydınlıq  
Dinin, məzhəbin qaranlıq çərçivəsində.  
Sən islamı nə qədər  
insanlaşdırdın  
Həyatda hərəkəti, elmi anlamağı,  
Bilik qazanmağı  
göstərdin insanlara.  
Bilmirəm bu gücü, qüdrəti

Hardan almısan sən?  
İngiltərəyə gedəndən sonra  
Öyrəndim ki,  
Almaniyada elm öyrənmişən,  
İngiltərədə dərs demisən.  
Alt-üst etmişən ənənəvi fəlsəfəni  
Təzə fəlsəfi fikirlərinlə.  
Sənin fəlsəfəni  
    öyrəndikdən sonra  
Hakim oldu varlığımıza  
    düşüncələrin.  
İllər keçsə də,  
Qopa bilmirəm –  
    sənin düşüncələrindən,  
Ruşuma hakim olan  
    fəlsəfi fikirlərdən.  
Demişdin bir yerdə  
İslamda peyğəmbərliyi  
Fərddən camaata gətirməyini.  
Öyrətdin ki, Allah bizə  
Şah damarımızdan yaxındı.  
Hər kəs özlüyündə  
    peyğəmbər ola bilər.  
Fəxr edirəm sənin,  
Şərq fəlsəfəsinin  
    səsi olmağına,  
Şərq elmini –  
Qərbdə ucaltmağına.

### **Təbriz xatirəsi**

Bakının günəşli səhəri  
Yadıma salır Təbriz günlərini.

Gün düşərdi  
Gözəl Təbriz xalçaları üstünə.  
Can tutardı güllər xalılar üstündə  
Ən sevdiyim gün  
Məktəbə getməyən günlərim idi.  
Oturardım səssiz-səssiz  
Tamaşa edərdim  
    xalçalar üstündəki  
    bu gülüstana.  
İstəməzdim anam gəlib  
İçəridə təmizlik apara,  
Ayıra məni bu tamaşadan.  
Xahiş edərdim anamdan  
Bir az da oturum.  
Baxım bu sehrli gözəlliyə.  
O zaman bilməzdim  
Gələcək bir zaman  
Qürbətdə həsrət qalacağam  
Təbrizli günlərimə,  
Ömrümün o gözəl illərinə.

**Ziya Sədrın**  
**xatirələrindən**

Neçə il öncə yazmışam məqalə  
Şeyx Şamil haqqında.  
Nəşr olub yazdıqlarım  
    Avropada, Amerikada.  
Amma görüşdüm  
Təbrizli bir dostumla  
    bu yaxınlarda.  
Canlı xatirələr danışdı

mənə bu insandan.  
Onun babası Səmərqənddə  
Təhsil aldıqdan sonra,  
Vuruşub Şeyx Şamilin  
Ordusunda o zaman.  
Ucalıb general məqamına  
öz ləyqaətilə  
Şamilin sevimlisinə çevrilib.  
Sonra da  
Ordu başçısı olub.  
Bir döyüşdə  
İki hissəyə böldüyü ordusuyla  
Salıb rus qoşunlarını mühasirəyə.  
Bunu danışanda övladlarına  
Deyibmiş  
Öldürdüyü düşmənlərin  
Qanları dolubmuş zirehinin haqlasına.  
Sonra Təbriz həsrəti  
Buraxmayıb onu.  
Qayıdıb Təbrizə .  
Əynində hərbi libası,  
İki başlı qılıncı.  
İndi də qalır bu geyimlə qılınc.  
Uzaq döyüşlərin xatirəsi kimi.  
Deməli, Təbriz igidləri  
Agah imiş Şamilin varlığından.  
Onun ruslara qarşı  
Azadlıq savaşından.

### **Seyid Cəfər Pişəvəriyə**

Pişəvəri böyük şəxsiyyət idi,

Qurban getdi –  
Moskvayla Tehranın oynuna.  
Milli hərəkatın igid oğlu –  
Pak ürəklə, təmiz arzularla  
İstəyirdi qurtrasın Azərbaycanı  
Düşdüyü halətdən.  
Könlükdən,  
    istismardan,  
        cəhalətdən.  
Düşmən əsarətindən,  
O bilirdi ki, millətin  
    dili,  
        məktəbi olsa,  
İnsanları oxuyub, yaza bilsə  
    öz ana dilində  
İnkişaf, tərəqqi edər.  
Ömrü boyu  
Ağır zillətlərə dözdü  
Xalqının yolunda.  
Diktator Rza şahın  
Zindanını gördü.  
Ancaq sınımadı,  
    əyilmədi,  
Yenə sadıq oldu öz məramına.  
Yaratdı Milli Hökuməti Təbrizdə  
Oyatdı xalqımızı yuxudan.  
Xatırlayıram o illəri –  
Kəndlilərin, fəhlələrin  
Dəstə-dəstə könüllü,  
    şövq ilə  
Vətəni qorumağa gəldiklərini.  
Bir qürur yaranmışdı insanlarda  
Qocalarda, gənclərdə, uşaqlarda,

Mən də məktəbdə oxuyurdum,  
Duaları, seirləri öz dilimdə,  
Xatirimdədir öyrənməmişdik  
bir şeiri:  
«Daşları ləldi, qumları mərcan,  
Yaşa, yaşa Azərbaycan!»  
Hələ də yayaşır –  
Bu qürur hissi canımda  
Bu qüruru Pişəvəri verdi  
Vətən sevgisiylə bizlərə.  
Düşmən dözə bilmədi,  
Millətin qüruruna.  
Tutdular gülləyə minlərlə insanı  
Gözlərimin önündə.  
Pişəvərini aldadıb hiylə ilə  
Bakıya apardılar.  
Az zaman keçmədən  
son qoydular həyatına.  
Amma onun milli hərəkəti  
Bitməyib,  
davam edir  
bu gün də.

### **Səfərxan Qəhrəmaniyə**

Sən illərlə  
düşmən zindanında qaldın,  
Baş əymədin  
cəlladların işgəncəsinə,  
Min cür hiyləsinə.  
Xatirimdədir sən  
inqilabdan sonra

Tehranda zindandan  
    azad olmağın,  
Gəlmişdi minlərlə  
Azərbaycan türkü Təbrizdən  
Səni qarşılamağa.  
İnsanlar –  
Gətirirdilər səni  
    qərhəman kimi  
    əlləri üstə.  
Oldum sənin toplantında,  
Gördüm –  
Çöhrəndə parlayan qüruru,  
Əfsanə kimi görünən vücudunu.  
Zindan görmüş insanlar,  
Kəbə kimi baş əyirdilər sənə.  
Sən səbrlə, mətanətlə  
dəvət edirdin onları  
Mübarizəyə,  
    müqavimətə,  
    şücaətə.  
Heyran qaldım, sənin  
Zindanda formalaşmış  
Azad şəxsiyyətinə,  
Ucaldığın azadlıq təxtinə.

### **Mərziyə Uskuyiyə**

Səninlə görüşə bilmədim,  
Qızım Mərziyə!  
Amma eşitdim dostlardan,  
    tanışlardan,  
Səni sevənlərdən

Azad fikirlərinin –  
Vətən torpağına  
Su kimi yayılmasını.  
Axdın gecə-gündüz dayanmadan  
İlham verdin  
    qəflətdə olan qadınlarımıza.  
Sarsılmaz ruhunu  
    buldum şeirlərimdə  
Qızım Mərziyə!  
Əfsus, düşmən susdurdu sənin  
Bu əzəmətli ruhunu.  
Eşitdim bir gün qürbətdə bu xəbəri,  
Kədərləndim,  
    qüssələndim sənin faciənə.  
Amma hədəf getmədi,  
Hər zaman bəhrə verəcək –  
Sənin azadlıq toxumu səpən  
    mübarizələrin.

### **Behruz Dehqaniyə**

Tanıyırdım Behruz Dehqanini  
Bir ziyalı kimi,  
    vətənpərvər  
    müəllim kimi,  
Bölüşərdik fikirlərimizi  
    məktub vasitəsilə,  
O Təbrizdə,  
Mən Edinburqda yaşayırdım.  
Göndərərdim ona  
Bəzi fəlsəfi,  
Tarixi, siyasi kitabları,  
Bir yaz günündə görüşdüm



Məşhur qəhvəxanada,  
bağ qabağında  
Onun çox səmimi, bilikli  
Vətənsəvər olduğunu hiss etdim.  
Bir gün çəkildik –  
Sakit bir guşəyə,  
Sordum ondan  
Səməd Behrənginin  
Arazın slarında  
Müəmmalı ölümüylə bağlı.  
Saldı başın aşağı –  
Dərin xəyala daldı.  
Bir az sonra söylədi kədərle:  
«Səmədin ölümü məlum olmadı  
Qaranlıq qaldı bizlərə».  
Qayıtdım Londona  
Bu görüşdən sonra.  
Eşitdim Behruzun  
İşgəncə altında öldürülməsini  
neçə ay sonra,  
Dilim gəlmir –  
Şərh edəm bu insanın  
Düşmən əlində  
şəhid olmasını.

### **Səməd Behrəngiyə**

Bir yaz günü –  
Səməd Behrəngi ilə  
Bəhsimiz oldu evimizdə.  
O zaman mən –  
Gizli gəlmişdim Təbrizə  
Anamı görməyə,

Sordum Səməddən:  
– Nə edirsən,  
Nə yazırsan ki, belə?  
Salmısan şah rejimini  
    iztirab içinə.  
Baxaraq üzümə  
    fikirli gözlərilə:  
– Mən həqiqətdən savayı  
Bir şey yazmıram,  
Mən gördüyümü yazıram  
Səbri qardaşım, -  
    söylədi.

Əfsus –  
Qoruya bilmədik Səmədi  
Düşmən fitnəsindən.  
O, milli mübarizəmizin  
    fəxri, örnəyi idi,  
Canlı tarixi idi.  
Azadlıq təlim edən müəllim idi  
Qaranlıq yolların çırağı,  
Zülmət gecələrin nuru idi.

### **Əzizə Cəfərzadəyə**

Böyük insanlar –  
Öz zəmanəsində  
İlham verərlər,  
    ruh verərlər,  
Dayaq olarlar  
    millətində, xalqına.  
Böyük insanlar –  
Dünyadan gedəndən sonra

Boş görünər yerləri.  
Darıxdırar şəhər adamı,  
Vətən adamı.  
Bu hissləri yaşadım  
Əzizə xanımın taleyində.  
O, həyatını dəyişəndən sonra  
Elə bil dövrəm boşaldı,  
Dünyam boşaldı.  
Kaş daha çox öyrənəydim  
Onun biliyindən,  
Qızıl kimi təcrübələrindən  
Çünki hər zaman –  
Onunla görüşümdən sonra  
Ruhum zənginləşirdi,  
Dünyaya baxışım dəyişirdi.  
Əzizə xanım –  
Əvəz olunmayan  
Bir şəxsiyyətdi  
Türkün qəhrəmanlıq tarixində.  
Gözəl bir nümunədi qadınlığa  
Heyf ki, tanıtdırmamışıq  
Bu şəxsiyyəti dünyaya.

### **İsmayıl Şəmsə**

Şəms, ölüm haqdı  
Nə bu cür ki, eşitdim  
Günəş batar  
Nə bu cür ki, sən batdın  
Tənha bir bağ otağının  
küncündə  
Xəstələndin,

Yoxsa acından  
Dünyanı dəyişdin – bilmirəm.  
Qarışıq xəbərlər sarsıtdı məni.  
Ağır kədər qondu qərrib ürəyimə.  
Söndü ölümünlə arzuların.  
Sən Şəms idin –  
Güney tarixində,  
Güney hərəkətində.  
İşıq salmışdın  
qaranlıq həyatımıza.  
Heç zaman getməz  
İşıqlı izlərin  
Sən günəş kimi təzədən  
Doğulacaqsan  
Vətən tarixinin  
Mübarizə üfüqlərində.

### **Savalan dağı**

Savalan dağı, ay Savalan dağı!  
Nədən canında isti qan,  
Başında bəyaz qar,  
Baxırsan belə sakitcə  
Zindandakı elinə.  
Görmürsənmi –  
Dilini, millətini sevənə xain,  
Vətənini sevənə təziyə-tələb  
deyirlər.  
Ana dilində məktəb istəyənlərə  
Zülm edirlər.  
Savalan dağı!  
Sən daşıyırsan

tarixin dərddini,  
əzəmətini,  
Qəhrəman babalarımızın nəsihətini.  
Bilmirsənmi –  
Düşməne, zalıma  
Nifrət müqəddəsdür.  
Nədən kəsmirsən zalımların əlini?  
Nədən məsum insanların  
Tökülən qanlarına  
Göz yumursan.  
Bilmirsənmi –  
Sən Azərbaycanın səssiz harayı  
fəryadısan.  
Qaldır başını,  
Gör əzab çəkən övladlarını  
Qəddar düşmən əlində.  
Qalx Savalan dağı, qalx ayağa!  
Uçur bu zülm səltənətini!  
Sən qoy zülmə, köləliyə,  
Axı, əsarət yaraşmır  
Tarixlər yaradan  
Azərbaycan türkünə.  
Qalx, Savalan dağı!  
Qalx! Qalx!

### **Səhənd**

Ey Səhənd,  
Ey Vətənimin anası!  
Doldurmusan xatirələrimi  
Balla, şəkərlə,  
Hər yaz, hər bahar,  
Bağışlayırsan gizli sularla

Xəstələrə şəfa.  
Amma görürəm  
Yalnız zalım hakimlər, pulu məmurlar,  
Bəhrələnilər  
Sənin balından, südündən,  
Bütün nemətlərindən.  
Amma öz millətin qalıb  
Balının, südünün,  
Şəfalı sularının həsrətində.  
Bax, anam Səhənd,  
Öz övladlarının taleyinə.  
Qoymurlar yazsınlar,  
oxusunlar  
Sənin dilində, ana dilində  
Doğma Vətənimizdə.  
Amma qüssələnmə anam,  
Bir zaman gələcək,  
İgid oğulların –  
Azad edəcəklər düşmən əlindən.  
Öz şirin dillərini.  
Balalarımız azad surətdə  
Oxuyacaqlar öz doğma dillərində.  
Təbriz, Zəncan, Ərdəbil,  
Sulduz, Həmədan, Qəzvin,  
Tutun əllərinizi möhkəm!  
Qaldırın qaranlıq din buludlarını  
Millətimizin başından.  
Artıq gecdir, daha səhər açılıb,  
Dan ulduzu parıldayır,  
Azadlıq günü doğulmaqdadır.

### **Eynalı dağı**

Ey Eynalı dağı!  
Uşaqlığımın şirin xatirəsi,  
Qüssəli xalqımın dayağı,  
Gizli sirlərimizin yatağı.  
Səttarxan üsyanının  
Xiyabani hərəkətinin şahidi,  
Milli Hökumət zamanı  
Fədailər məskəni.  
Bilirəm –  
Niyə qan sağılıb gözlərinə.  
Çünki görürsən –  
Ətəyindəki Təbriz zindanda  
Millətin məsum övladlarına  
İşgəncə verilməsini.  
Öldürülən ataları,  
Yetim qoyulan balaları.  
Qaldır başını!  
Çağır qəhrəman Vətən övladlarını!  
Nədən unudulub  
Qəhrəmanlıq tariximiz.  
Qoy, görsün qəddar düşmən  
Bizim milli iradəmizi!  
Qaldır bir də  
Odlar yurdu –  
Azərbaycanın qiyamını.  
Ey Eynalı dağı!

### **Ərk qalası**

Ey Azərbaycan  
Tarixinin simvolu,  
Ey Təbrizin dayağı!  
Ey ümitsizlərin ümidi,

Keçmiş günlərin əzəməti.  
Əyilməsin sənin başın,  
Sınmasın qamətin,  
Türk düşməni İran dövlətinin nifrəti  
səni əyməsin.  
Saxla qamətini, möhkəm dur yerində.  
Xar et, xalqımızın düşmənlərini.  
Qüvvət ver, azad et,  
məhbus millətimizi.  
Uşaqlıqda –  
Hər gün səni görməyə can atardım,  
Ərk qalası!  
Ötən illərin xatirəsi,  
İsti günlərimizin kölgəsi.  
Oyat yatmış xalqımızı,  
Qəflət yuxusundan.  
Ürək ver gənclərimizə,  
Bu müqəddəs milli hərəkətimizdə  
Ərk qalası!  
Nə zaman ayağa duracaq  
Təbrizin qəhrəman xalqı.  
Qalx səslə xalqımızı,  
Dəvət et mübarizəyə.  
Qaldır üstünə Türk bayrağını –  
Azərbaycan bayrağını.  
Dalğalansın uca başında,  
Qoy övladların,  
Sevinsin səni görəndə.  
Daha cürət etməsin düşmən,  
Bu qədər zülmə, sitəmə.  
Daha bəsdir, Ərk qalası!  
Qoyma tökülsün bu qədər  
Azadlıq istəyənlərin qanları,



Daha bəsdir!  
Daha bəsdir, Ərk qalası!

## **El gölü**

Ay El gölü!  
Təbrizimin görüş yeri.  
Yaz gələndə açılırdın,  
Dostlara qəlbini açırdın.  
Sevənlərin, sevişənlərin  
Ziyarət yeri idin.  
Dostların ziyafət yeriydın.  
Xatirimdədir, dostlarla –  
Sənin başına dolananda  
Dərdlərimizi, arzularımızı  
Bir-birimizə söyləyəndə  
Nə qədər yüngül  
    qayıdardıq evimizə.  
Yuxumuz şirin olardı o gecə.  
Təbrizin –  
Xəfif meh əsən gecələrində  
Düşmənlərimiz bu görüşləri,  
Ziyafətləri görəndə  
Qorxu düşürdü xain canlarına.  
Adını dəyişdirdilər,  
Bir zaman Şah gölü,  
Bir zaman Fars gölü,  
Bir zaman da İslam gölü oldun.  
Ay El gölü!  
Ta silsinlər sənin məhəbbətini,  
Əzəmətini, qüdrətini  
    uşaqların ürəyindən,

Məqsəd bu dəyişikliklərlə  
El gölünü tarixdən silməkdi,  
Onu kiçildib –  
Xatirələrdən götürməkdi.  
Onu qorxulu səmtə çevirməkdi.  
Bir zaman dedilər guya –  
Burda cavanlar görüşür, öpüşür,

Əxlaqsızlıq edirlər.  
Polis gənclərə  
İşgəncə verməyə başladı.  
Oğlanları, qızları bu bəhanəylə.  
Buraxmadılar El gölünə.  
Vəhşət yaratdılar  
Hər tərəfdə din adına.  
Bir az sonra,  
Bu cinayət daha çox  
Siyasi müstəviyə keçdi.  
Tapıldı –  
Azadlıq istəyən gənclərin  
Cənazəsi El gölündə.  
Meyidlər çıxdı su üzünə.  
Qaralmış, qol-qıçı sınımış  
Sanki cəlladlar qorxudan  
Yer tapmamışdı  
Gizlətsin cinayətlərini.  
Buladılar El gölünün suyunu,  
Şəhid qanı ilə.  
İndi görürəm –  
El gölü qan ağlayır,  
Bu cinayətlərin davam etməyinə.  
Ay El gölü!  
Anamın,

atamın,  
tariximin yadigarı.  
Havam, suyum, bərəkətim.  
Qalx, qoyma sənin əlinlə  
Şəhid etsinlər gənclərimizi!  
Qalx, sel ol,  
Sularınla cavab ver düşmənimizə.  
Kəs cinayətkarların  
ayağını tariximizdən.  
Azad et, dilimizi, millətimizi.

### **Urmiyə gölü**

Mən əsrlər yaşamışam,  
İçimdə əzəmətli tarix yaratmışam,  
Böyük dövlətlərin,  
impereatorların  
tarixinə düşmüşəm,  
Yüzdən çox adanı  
Sinəmdə yetişdirmişəm,  
Bu adalarda həyat var,  
Cənnət kimi bağlar var.  
Eşq var ürəyimdə,  
Qəzəb, nifrət daşıyıram  
düşmənlərimə  
Qəzəbli sularımda.  
Mən tarixin şahidiyəm.  
Dövoəmdəki bağlar  
Dünyada məşhur olub.  
Neçə böyük insanın varlığı,  
Zərdüşt peyğəmbərin adı,  
Mənimlə bağlıdı.  
Çoxları deyirlər,

Sivilizasiya məndən başlayıb.  
İndi soruram, sizlərdən:  
– Nədən bu cahillər mənim  
Adımı dəyişib Rzayə qoyublar?  
Diktator Rza şahın adı ilə.  
Nə üçün fars şavinistləri  
Adımı dəyişib, öldürüb ruhumu,  
Hər tərəfdən türk düşməni  
Hücum edib mənə,  
Yanır ürəyim, yanır,  
Göz yaşım quruyur, bu dərdlərdən.  
Qalxın, balalarım, qalxın!  
Mənim adalarımda şirin sular axır,  
Həyat çeşmələri yenə də qaynayır,  
Kəşf edin bu suları,  
Sirab edin yanmış ürəyimi,  
Qoymayın fars şovinistləri,  
Türk düşmənləri,  
Məni doğma vətənimdə  
viran etsin,  
Qoymayın,  
Mən Azərbaycanın bariyam.  
Tarixin yadigarıyam.  
Yayda, qışda millətin,  
Dərdlərinə dəvayam,  
Kəsin düşmənlərin ayağını  
Mənim gözəl ölkəmdən!

### **Ağrı dağı**

Ey Ağrı dağı,  
Nuh gəmisinin qərargahı  
Tariximizin əfsanəsi,

Azərbaycanın əzəməti,  
Niyə qaldırmırsan başını,  
Erməni cinayətlərinə.  
Tarix boyu qəsb edib  
Doğma yurdumuzu  
    bu düşmən.  
Cəsarəti, həyasızlığı yetişib  
Bu həddə ki,  
Sənə sahib durmaq fikrinə düşüb.  
Ta örtə öz çirkin sifətini simvol kimi,  
Sənin əzəmətinlə.  
Amma dünya bilir –  
Sən də bilirsən tarixdə,  
Bu cinayətkar ermənilər  
Sonradan gəliblər bu yerlərə  
Azərbaycan torpağında  
İrəvanda, Qarabağda  
Yer verilib bunlara,  
İndi isə həyasızca,  
Ev sahibini Şuşadan,  
Laçından, Kəlbəcərdən,  
Bütün Qarabağdan  
Çıxarıblar eşiyə.  
Tutublar ev sahibinin  
dədə-baba yerlərini.  
Bu ədalətsizliyə, bu dərdə  
Necə dözsən?  
Ey Ağrı dağı!  
Daha daşıma bu ağrını ürəyində,  
Çağır, qaldır qəhrəman  
    balalarını  
Oturtsunlar zalım düşməni  
    öz yerində

## **Bəzz qalası**

Ey Bəzz qalası!  
Uca qamətinlə,  
Göylərə çəkilməmiş əzəmətinlə  
Azərbaycanın vüqarısan.  
Babək yadigarısan.  
Yaşayır tarixdə –  
İki sistemin mübarizəsi  
Biri islam adına xəlifələrin istibdadı  
O biri Babəkin istibdada qarşı qiyamı,  
Deyəsən tarix təkrar olur indi də,  
Bir tərəfdə donmuş, ölmüş  
    molla rejimi  
Müqabilində milli hərəkət,  
Babəkin yolun gedənlər  
Birisi cəhalətə, qaranlığa  
    aparan sistem,  
O birisi işıqlığa, azalığa gedən yol.  
Bəzz qalası, sənin yolun  
İşıqlığa, azadlığa gedən yoldur,  
Neçə illərdir –  
Başlanıb bu hərəkət Azərbaycanda.  
Gənclər sənin işığında  
Hərəkətə gəliblər.  
Minlər, milyonlar üz tutublar  
Sənə Kəbə kimi.  
Öyrənilər bu yolun əzəmətini  
Professor Zehtabidən.  
Bu şəxs qurban verdi özünü,  
Vətən yolunda öldürüldü  
İran İslam rejiminin əlilə.

Amma sözləri, fikirləri  
Silinməyən izlər qoydu.  
Bu izlər çıraq olub,  
Gənclərimizin yolunda.  
Qaldır başını Bəzz qalası!  
Qorxma düşmənin –  
Vəhşi həmləsindən,  
Etirazından, təhdidindən.  
Sən olmusan –  
Azərbaycana iftixar,  
Azadlıq istəyən  
Millətimizə etibar,  
Ey Bəzz qalası!

### **Xudafərin körpüsü**

Ey Xudafərin!  
Böldülər, sındırdılar səni,  
Ta ayırsınlar ikiyə bir milləti.  
Bilmədilər adın kimi –  
«Allah yaradan» birliyi  
Bölmək mümkün deyil.  
Bu ad, bu körpü, bu əlaqə,  
Millətin birlik simvoludu.  
Sənin daşlarında  
Bir tarix yatıbdır –  
Həsərət tarixi,  
ayrılıq tarixi,  
birlik tarixi.  
Sındırıblar  
Sənin qolunu, qanadını  
düşmənlərimiz,

Düşünüblər bəlkə  
Yuyub apara səni  
Araz suyu bir gün.  
Amma bilməyiblər –  
Arazın suyu göz yaşdı,  
Xalqımızın ayrılıq həsrəti.  
Bu göz yaşında duyğular var,  
İlahi hisslər var.  
Allah dərman verib  
göz yaşını  
Həsrətdə qalanlara,  
ayrılanlara.  
Araz millətin ayrılıq rəmzidi.  
Sənin varlığının  
sirridi, Xudafərin.  
Yaşat bu sirri ürəyində,  
göz yaşlarında,  
Ta bir gün gələ, qovuşa,  
Bakı-Təbrizə, sevgi-sevgiyə,  
Ana-balaya  
Ey Xudafərin!

### **Təbrizin xalçaları**

Təbrizin xalçaları, xalıları  
Bizim keçmiş tariximizdi.  
Zəhmətkeş xalqımızın  
təxəyyülünü  
Cürbəcür rəngləri,  
Təbrizin canlı xatirələridi,  
Mən o nəqşələrdə,  
o rənglərdə  
Balaca uşaqların



barmaq izlərini,  
Məsum qiyafələrini görürəm.  
Həm xoşhal oluram,  
həm kədərlənirəm.  
Xoş oluram –  
Bu uşaqlarla oynadığım günlər  
yadıma düşəndə,  
Fabrikimizdə –  
Ləzzət verirdi onların  
Mehriban rəftarları mənə.  
Kədərlənirəm yadıma düşəndə  
Onların qış günündə  
Nimdaş geyimləri,  
İlmək salanda qanayan barmaqları.  
Xalça toxuyanda –  
Yaralı barmaqları ilə  
Məcburdular işləməyə.  
Belədə –  
Qanlı iz düşürdü  
Xalçanın ağ boyalarına.  
Ürəyim dözmürdü onları  
bu halda görəndə.  
İstəyirdim –  
Onları azad etsinlər  
Mən işləyim yerlərinə,  
Yaralanmış barmaqları  
sağalana qədər  
İndi xəyalımda  
Təbriz xalçaları  
Məsum uşaqların  
Həyat salnaməsidi,  
Qımızı rənglər  
Onların qanlarının izidi,

Hələ bu ikilik yaşayır içimdə,  
Təbriz xalçalarını görəndə.

## **Şəhriyar**

Sən Qorqud nəslindənsən,  
    Şəhriyar,  
Sən peyğəmbər nəslindənsən, Şəhriyar  
Sənin xəyalın aşıbdı zamanı, məkanı,  
Min illərin tarixini  
    görə bilirsən bir anda.  
Yaradırsan xəyalında şairləri hər zaman  
Əbədi gəlmisən sən yer üzünə.  
Sənin səsin, sirtin qırıb zəncirləri  
    dilimizdən.  
Heydər baba kimi dağ durub arxamızda  
Sən məhv etdin Pəhləvi sülaləsini,  
Verdin fars şovinizminin  
    səksən illik zəhmətini bada.  
Bundan ötrü doğru deyiblər ki,  
Şairlər dolandırır tarixin çərxini.  
Titredir şahların taxt-tacını,  
Deyirlər –  
Sən əsrlərdir, doğulmusan.  
Məncə, şairlik ruhu yaranmış  
    min illər öncə.  
Şəhriyar, sən əsrlərin səsisən,  
Dədə Qorqudların nəfəsisən.

## **Balaş Azəroğluna**

Qardaşım, Balaş!

Nə qədər sürəcək bu zaman?  
Nə qədər anaların  
Gözləri yolda qalacaq?  
Nə zaman gələcək,  
sən də, mən də  
Milyonlarla  
həsrətdə,  
ayrılıqda  
Yaşayan balalarımız  
«Ana Vətən» deyərkən  
Düşəcəklər diasporun oyunlarına  
Qanı qanımızdan olan  
Vətən satqınlarının toruna.

### **Əbulfəz Elçibəyə**

Elçibəylə ilk görüşümü –  
Unuda bilmirəm.  
Eşidəndə ki, Güneyliyəm,  
İngiltərədən gəlmişəm,  
Görüşüb söhbət etmək istəyirəm  
Gülərlə «xoş gəldin» - dedi.  
İlk görüşümüzdə.  
Güneydə,  
Ana dilində məktəblərin  
Olmamasından danışdıq.  
Parçalanmış Azərbaycanın  
bütövləşməsindən,  
Bir də  
Türk dünyasının azadlığından  
danışdıq.  
Sözləri diqqətimi çəkdi  
Bu böyük insanın.

Neçə dəfə təkrar etdi bu cümləni  
«Türk dünyasının birliyi  
Azərbaycanın Güneyindən –  
Təbrizdən keçir».  
Ancaq narazılıq etdi –  
Bəzilərinin savadsızlığından,  
Kobud hərəkətlərindən.  
Mən özüm də anlayırdım  
bəzi şeyləri.  
Bu böyük insanla görüşməzdən öncə.  
Sanki özbaşınalıq var idi onun  
ətrafında.  
Anladım ki, bunların hamısı –  
Elçibəyin sadəliyinə,  
səmimiyyətinə bağlıdı.  
Ona olan böyük sevgini  
Azərbaycanda görəndə,  
Belə düşündüm ki, bir gül bitmişdi  
Səhrada tikanlar içində.  
Ayrılanda məni  
qapıdan yola saldı.  
Onun bu təvazökarlığı, insaniyyəti  
Əbədi qaldı xatirimdə.  
Elə bu xatirəylə də  
Döndüm qürbətə.

## **XXI əsrdə edamlar**

Bir gün baxırdım –  
İran adlanan ölkədə,  
Müxtəlif ittihamlarla  
Yüzlərlə cavanın edam olunmasına.  
Dinsiz-imansız, casus adıyla,

Vətən xaini, pantürkist damğasıyla,  
Daha nələr, nələr,  
Hansı iftiralar qalmamışdı  
Söyləməsinlər ünvanlarına.  
İçərisində qızlar, oğlanlar  
Uzanıblar yan-yana  
Gediblər ölüm yuxusuna.  
Özümdən sordum, görən  
Zalım düşmən bilirmi,  
Ya bir düşünürmü,  
Nə zəhmət çəkib analar  
    bu balalara?  
Bir tarix açıldı  
    gözümün önündə.  
Uşağın doqquz ay  
Ana bətnində bəslənilməyi  
Dünyaya gələndən sonra  
Ananın gecələr  
Körpəsiylə birgə diş ağrısına,  
    qulaq ağrısına dözməsi.  
Sonra məktəb illəri  
Dərsə gedən zaman –  
Kəsib yeməyindən,  
    xərcindən  
Balasının çantasını doldurması.  
Hər gün məktəbə yola salanda  
Ürəyinin övladının  
    yanında qalması.  
Ananın bütün günü  
    övladı ilə yaşaması  
Balasını bağrına basmaq üçün  
Axşamın düşməsini  
    intizarla gözləməsi,

Məktəbdən sonra  
İntizarın, zəhmətin davam etməsi.  
Günlərin,  
    ayların,  
        illərin  
Məşəqqətlə keçməsi.  
Övladının iyirmi yaşına yetişməsi.  
İnanmalı deyil, yanır ürək  
Görəndə ki düşmən son qoyur  
Ana zəhmətinə  
Bir anda br gülləylə.

### **Şəhid Əmaniyə**

Yazın həqiqəti, yazın!  
İşıq salın bu qaranlıq gecələrimizə.  
Qalmayacaq yerdə Əmanilər qanı,  
Doğulacaq, törəyəcək  
Minlərlə oğullar bu qandan.

Düşmənin gözləri kordu  
    görmür günəşi,  
Doğulur hər gün təzədən  
    qəhrəman oğullarımız.  
Günəş kimi görürəm,  
    yeni doğulan,  
Ölümün özünə dik baxan  
    Əmaniləri.  
Məhv edəcək düşməni  
Bizim milli iradəmiz.  
Gücümüz,  
    birliyimiz,  
        qüdrətimiz.

Eşidilməkdədir –  
Ayağa qalxan izdihamın  
    hayqırış sədası,  
Çatıbdır düşmənlərimin yası.

### **Bütövlük məramı**

Bizim məqsədimiz –  
Güney Azərbaycanda,  
Milli azadlıq hərəkatında  
Ana dilində məktəbdə,  
Xalqın maariflənməsi,  
Uşaqların tərbiyəsidə,  
Söz, fikir azadlığıdır.  
Zülm içində yaşayan  
Xalqımızın hüriyyəti qazanmasıdır.  
Torpaqdı, sudu, işıqdı  
    kəndlilərimizə,  
Fabrik, zavod, çeşidli iş yerləridi.  
Radio, televiziya ana dilimizdə  
Müstəqil dövlət yaratmaqdı  
    ölkəmizdə,  
Ta qorusun insan hüquqlarını,  
Azərbaycan türk kimliyini,  
Dilimizin hörmətini,  
Millətimizin qururunu.  
Təbii ki, bir zaman  
İki Azərbaycan birləşəcək,  
Bölünmüş xalqımız bütövləşəcək.  
İki Azərbaycan xalqının  
Dövlətinin rəyinə.  
Bütöv Azərbaycan yaranacaq.  
Qoy susdursun bu cavablar

Gündə bir ittihamla  
Gənclərimizə divan tutan  
Fars şovinizmini.  
Qoy cavab olsun  
    bu azadlıq istəyi.  
Zülmə, zalımlığa, qəddarlığa  
Xalqımızın haqq səsini batıranlara.

*Noyabr-dekabr, 2008,  
London-Brüssel-Bakı*

## **İRAN CƏLLADLARINA XİTAB**

Görürəm sizin  
    cinayətlərinizi,  
Eşidirəm günahsız gənclərin  
    harayını zindanlarda.  
Verilən işgəncələrdən də  
    xəbərdaram,  
Türklüyə qarşı gizli-aşkar  
    savaşınızdan da.  
Nə düşünürsünüz, sizcə,  
Danıların bir millətin varlığı?  
Göz yumularını –  
Bu böyüklükdə həqiqətə?  
Başınızdan böyük  
    səhv etdiyinizi,  
Səhvinizi cinayətlə, qanla  
    örtüydünüzü  
    düşünmürsünüzmü?  
Bir gün gələcək –  
Zəlil olub düşəcəksiniz  
Zindanlarda günahsız yerə



Məhkum etdiyiniz  
    gənclərin ayağına.  
Ayılın, gəlin özünüzə.  
Axıtdığınız qanlara görə  
Allah, din, haqq –  
Qənim olacaq sizə.  
Sonra gec olacaq.  
Unutmayın sizləri gözləyən  
Qiyamət gününü Təbrizdə.  
Sizə rəhm edilməyəcəyini  
Küt ağlınızla,  
    kor fəhminizlə  
    anlayın.  
Bilin ki,  
Azərbaycanın Güneyi –  
Məzar qapılarına dönüb  
    bağlanacaq üzünüzə.  
Oyanın,  
    gəlin özünüzə.  
Son qoyun –  
Mənfur cinayətlərinizə.  
Tarixin məhkəməsindən qorxun!  
Millətin haqq səsinə qorxun!  
Anaların qarğışından,  
Körpələrin –  
    göz yaşından qorxun!

## KİTABIN İÇİNDƏKİLƏR

UŞair Qulamrza Səbri Təbriziyə açıq məktub ( <i>Balaş Azəroğlu</i> ).....	3
UÖn söz ( <i>Qulamrza Səbri Təbrizi</i> ) .....	8
UBir gün.....	12
UZiyalı işığı.....	13
UMəsum nəsililər .....	14
USəhər açılır.....	15
USevgi axan gözlər .....	16
UTəbrizi tərk edəndə.....	17
UƏbədi sual.....	18
Uİnsan sevgisi .....	19
UDolu sevdə.....	20
UTəəssüflər .....	21
UArzu edirəm.....	22
UDüşkünlük .....	23
UBir tanışım vardı.....	24
UMən fəxr edirəm .....	25
UBəzi evlərdə.....	26
UTanıyırım .....	27
USanki tanıyırlar .....	28
UNə üçün.....	29
UYaralı göyərçin .....	30
UBir ananın xatirəsi .....	31
UUtanıram Təbrizim .....	32
UGecə-gündüz ruhumdasan .....	33
USevirəm səni, Təbriz.....	34
UAy işığında.....	35
UAyrılıqlar .....	36
UBir gülü bəslədim .....	37

USöyüd ağacı .....	38
UKüsmüş ruh.....	39
UYenidən doğulam .....	40
UBir pişik .....	41
UQalx, Təbrizim .....	42
UVarlığın qiyməti.....	43
UTarixin dərsi .....	44
UGənclərə.....	45
Uİnsan dəyişməyib .....	46
UDoğmalılıq.....	47
UHər gün .....	48
UPəncərədən baxıram .....	49
UƏhməd Obalı qardaşıma.....	50
UAnlaşılmaz qadağa .....	51
USəmimiyyət.....	52
UZalımları məzlumlar yaradır.....	53
UÖzümü tanımıram.....	54
Uİctimai-fərd .....	55
UDünyada qan tökülməsin .....	56
UVətən naminə.....	57
UUcuz təbliğat .....	58
UQadınlar kişilərdən güclüdürlər .....	59
UGünəş parlayır .....	60
UAğır yük.....	61
USərvət.....	62
UƏbədi eşq.....	63
UAilə müqəddəsdir .....	64
UPis –yaxşı.....	65
UHəsrət.....	66
UTərbizdəki günlərim .....	67
UTəklilik.....	68
URazı deyiləm.....	69

UÇürümüş hökumət .....	70
UBöyük insanlary aşadır məni .....	71
Uİllərlə aradım .....	72
UAnama .....	73
UCanlı körpü .....	74
UToy məclisi .....	75
UBir nəsihət.....	76
UCismim qocalır .....	77
UBir qonaq gəldi .....	78
UTəəssüflər olsun.....	79
USərhədsiz dünya.....	80
UYaralı sorğu .....	81
UÜmid.....	82
UOyanın .....	83
UDaha şeir yazı bilmirəm .....	84
UUşaqlar rahatlıq gətirir ürəyimə.....	85
UOxuyub-yazmaq istəyi.....	86
UBu səhər.....	87
UOyanmış xatirələr .....	88
UAzad et ruhunu .....	89
Uİkilik .....	90
UAllah qorusun .....	91
UQadın var .....	92
UŞərqlə Qərbin fərqi .....	93
UBacımın xatirəsi.....	94
UFikirləşirəm .....	95
USilinməz xatirələr .....	96
Uİt hekayəti .....	97
UAllah möhtac etməsin.....	98
UAYrılıq faciəsi .....	99
UƏvvəllər .....	100
UVətənin qüssəsi.....	101

UAzadlıq eşqilə.....	102
UGünəşin doğuşu.....	103
UGünəş doğulur.....	104
Uİndi anlayıram.....	105
UBir xatirə.....	106
UAtam.....	107
UHəyatımda.....	108
UXanımımına.....	109
UBəlkə də.....	110
UFəxr etsin.....	111
UQayıtmaz günlər.....	112
UMənim hörmətim.....	113
UDinlə fəlsəfə qarışmaz.....	114
UFəlsəfə həyatdır.....	115
UTəbrizdə iki məktəb.....	116
UMəktəbdən döənən günlərim.....	117
UO gecələr.....	118
USinif yoldaşıma.....	119
UHeç unutmuram.....	120
UTəbrizin qış gecələri.....	121
UQardaşım İsmayıla.....	122
UBir gün soruşdum.....	123
UQurultayda.....	124
UŞagirdlərlə görüş.....	125
UBir nəsihət.....	126
UNiyə insanlar.....	127
UDözə bilmirəm.....	128
UBir uşağın dilindən.....	129
UDəvət.....	130
UÖzü yıxılan ağlamaz.....	131
Uİnsan və dərd.....	132
Uİnsan sevdası.....	133

UTəzədən başla həyatı.....	134
UAtama .....	135
UÖzümlə dünya arasında .....	136
UÖyrənmişəm .....	137
UMillət və dövlət .....	138
UAzadlığın mənası.....	139
UQurban bayramında .....	140
UTarixi bölürəm.....	141
UBir ziyalı sordu .....	142
UDin və elm .....	143
Uİnsan özü-özünün düşmənidir .....	144
UUniversitet yeməxanasında.....	145
UAçılmamış sirlər .....	146
USevirəm uşaqları .....	147
UKor xatirələr .....	148
UXatirə çırağı.....	149
UÖz şəhərində qərib olmaq.....	150
UXatırlayıram.....	151
UBir uşağın dilindən .....	152
UAtası zindənda olan təbrizli uşağın dilindən .....	153
UBir qaçqının dilindən .....	154
UQızım Saraya .....	155
ULeylamin yeri.....	156
UQızım Minaya.....	157
UOğlum Camala.....	158
UOğlum Kərimə.....	159
UXanımım Jaklinə .....	160
UZəhra nənəmişə .....	161
USevirəm sənin ruhunu .....	162
UGəlin insan olaq.....	163
USüd anam Humaya.....	164
Uİzzət əmiyə.....	165

UTəbrizli bir ananın dilindən .....	166
UBir ananın şikayəti .....	167
UGərəkməz.....	168
URazı deyiləm.....	169
UTəvazökar alim Yakob Bronovskiyə .....	170
UƏziz Nesinə .....	171
UYeni bir dünya başlayır.....	172
Uİndi anlayıram.....	173
UNadan həkimlərin cinayəti.....	174
UTəzə doğulmuş körpə .....	175
UKaş bitməyə .....	176
URuhun tüğyanı (poema) .....	177

**Qulamrza Səbri Təbrizi**  
**Sahilsiz dəniz**

Bakı  
Turan evi  
2009



Dizayn:  
**Cəsərət Ərkivan**

Rəssam:  
**Günay Sultanlı**

Korrektor:  
**Elnarə Ağayeva**

Yığılmağa verilmiş 10.02.2009

Çapa imzalanmış 12.03.2009

Formatı 60x90

Həcmi 12,5 çap vərəqi

Sayı 1000

Qiyməti müqavilə ilə